

1. Sual: 24 oktyabr tarixinin BMT günü adlandırılması nə ilə əlaqələndirilir?

- a) ☐ San- Fransisko konfransının keçirilməsi
 - b) ☒ **BMT nizamnaməsinin qüvvəyə minməsi**
 - c) ☐ Dumbarton-Oks konfransının keçirilməsi
 - d) ☐ Tehran konfransını keçirilməsi
 - e) ☐ Heç biri
-

2.Sual: Dünya Bankı qrupunun funksiyaları hansıdır?

- a) ☐ Beynəlxalq dəniz gəmiçiliyi prosedurlarının təkmilləşdirilməsinə, dəniz gəmiçiliyinin təhlükəsizlik səviyyəsinin yüksəldilməsinə dəstək verir və gəmilərdən dənizin çirklənməsinin aradan qaldırılması məqsədilə səylər göstərir
 - b) ☐ Səhiyyə problemlərinin həllinə və Yerin bütün əhalisinin sağlamlığının maksimal sürətdə gücləndirilməsinə yönəldilmiş proqramların həyata keçirilməsini koordinasiya edir.
 - c) ☐ Hava nəqliyyatının təhlükəsizliyinin, etibarlılığının və səmərəliliyinin təmin edilməsi üçün zəruri olan beynəlxalq normaları müəyyən edir və mülki aviasiya ilə əlaqədar bütün sahələrdə beynəlxalq əməkdaşlığın koordinatoru rolunda çıxış edir.
 - d) ☐ Pul-kredit sferasında beynəlxalq əməkdaşlığın inkişafına və maliyyə sabitliyinin təmin edilməsinə səy göstərir, maliyyə məsələləri üzrə məsləhətləşmələrin həyata keçirilməsi, tövsiyələrin verilməsi və yardım göstərilməsi üçün daim forum rolunu oynayır
 - e) ☒ **Yoxsulluğun azaldılması və dayanıqlı iqtisadi artımın təmin edilməsi məqsədilə inkişaf etməkdə olan ölkələrə vəsait və texniki yardım təqdim edir.**
-

3.Sual: Beynəlxalq Valyuta Fondunun (BVF) əsas məqsədi nədir?

- a) ☐ Beynəlxalq dəniz gəmiçiliyi prosedurlarının təkmilləşdirilməsinə, dəniz gəmiçiliyinin təhlükəsizlik səviyyəsinin yüksəldilməsinə dəstək verir və gəmilərdən dənizin çirklənməsinin aradan qaldırılması məqsədilə səylər göstərir

- b) ☐ Səhiyyə problemlərinin həllinə və Yerin bütün əhalisinin sağlamlığının maksimal surətdə gücləndirilməsinə yönəldilmiş proqramların həyata keçirilməsini koordinasiya edir.
 - c) ☐ Hava nəqliyyatının təhlükəsizliyinin, etibarlılığının və səmərəliliyinin təmin edilməsi üçün zəruri olan beynəlxalq normaları müəyyən edir və mülki aviasiya ilə əlaqədar bütün sahələrdə beynəlxalq əməkdaşlığın koordinatoru rolunda çıxış edir.
 - d) ☐ **Pul-kredit sferasında beynəlxalq əməkdaşlığın inkişafına və maliyyə sabitliyinin təmin edilməsinə səy göstərir, maliyyə məsələləri üzrə məsləhətləşmələrin həyata keçirilməsi, tövsiyələrin verilməsi və yardım göstərilməsi üçün daim forum rolunu oynayır**
 - e) ☐ Yoxsulluğun azaldılması və dayanıqlı iqtisadi artımın təmin edilməsi məqsədilə inkişaf etməkdə olan ölkələrə vəsait və texniki yardım təqdim edir.
-

4.Sual: Beynəlxalq Dəniz Təşkilatının əsas məqsədinə nə aiddir?

- a) ☐ **Beynəlxalq dəniz gəmiçiliyi prosedurlarının təkmilləşdirilməsinə, dəniz gəmiçiliyinin təhlükəsizlik səviyyəsinin yüksəldilməsinə dəstək verir və gəmilərdən dənizin çirklənməsinin aradan qaldırılması məqsədilə səylər göstərir**
 - b) ☐ Səhiyyə problemlərinin həllinə və Yerin bütün əhalisinin sağlamlığının maksimal surətdə gücləndirilməsinə yönəldilmiş proqramların həyata keçirilməsini koordinasiya edir.
 - c) ☐ Hava nəqliyyatının təhlükəsizliyinin, etibarlılığının və səmərəliliyinin təmin edilməsi üçün zəruri olan beynəlxalq normaları müəyyən edir və mülki aviasiya ilə əlaqədar bütün sahələrdə beynəlxalq əməkdaşlığın koordinatoru rolunda çıxış edir.
 - d) ☐ Pul-kredit sferasında beynəlxalq əməkdaşlığın inkişafına və maliyyə sabitliyinin təmin edilməsinə səy göstərir, maliyyə məsələləri üzrə məsləhətləşmələrin həyata keçirilməsi, tövsiyələrin verilməsi və yardım göstərilməsi üçün daim forum rolunu oynayır
 - e) ☐ Yoxsulluğun azaldılması və dayanıqlı iqtisadi artımın təmin edilməsi məqsədilə inkişaf etməkdə olan ölkələrə vəsait və texniki yardım təqdim edir.
-

5.Sual: Ümumdünya Səhiyyə Təşkilatı hansı məsələlərin həllinə nəzarət edir?

- a) ☐ **Beynəlxalq dəniz gəmiçiliyi prosedurlarının təkmilləşdirilməsinə, dəniz gəmiçiliyinin təhlükəsizlik səviyyəsinin yüksəldilməsinə dəstək verir və gəmilərdən dənizin çirklənməsinin aradan qaldırılması məqsədilə səylər**

göstərir

- b) ☐ **Səhiyyə problemlərinin həllinə və Yerin bütün əhalisinin sağlamlığının maksimal sürətdə gücləndirilməsinə yönəldilmiş proqramların həyata keçirilməsini koordinasiya edir.**
 - c) ☐ Hava nəqliyyatının təhlükəsizliyinin, etibarlılığının və səmərəliliyinin təmin edilməsi üçün zəruri olan beynəlxalq normaları müəyyən edir və mülki aviasiya ilə əlaqədar bütün sahələrdə beynəlxalq əməkdaşlığın koordinatoru rolunda çıxış edir.
 - d) ☐ Pul-kredit sferasında beynəlxalq əməkdaşlığın inkişafına və maliyyə sabitliyinin təmin edilməsinə səy göstərir, maliyyə məsələləri üzrə məsləhətləşmələrin həyata keçirilməsi, tövsiyələrin verilməsi və yardım göstərilməsi üçün daim forum rolunu oynayır
 - e) ☐ Yoxsulluğun azaldılması və dayanıqlı iqtisadi artımın təmin edilməsi məqsədilə inkişaf etməkdə olan ölkələrə vəsait və texniki yardım təqdim edir.
-

6.Sual: Aşağıdakı variantlardan hansında BMT- nin iqtisadi fəaliyyətinin əsas istiqaməti əks olunmayıb?

- a) ☐ bütün ölkələr üçün ümumi olan qlobal iqtisadi problemlərin həlli;
 - b) ☐ müxtəlif sosial-iqtisadi inkişaf səviyyələrinə malik ölkələrin iqtisadi əməkdaşlığına dəstək;
 - c) ☐ inkişaf etməkdə olan ölkələrin təsərrüfat artımına dəstək;
 - d) ☐ regional iqtisadi inkişaf problemlərinin həlli
 - e) ☒ **müharibə şəraiti yaratmaq**
-

7.Sual: Beynəlxalq İqtisadi Təşkilatlar hansı funksiyaları yerinə yetirir? 1.nəzarət 2.tənzimləyici 3. dəstəkləyici 4. əməli

- a) ☐ 1;2;3
- b) ☐ 1;3
- c) ☒ **1;2;4**
- d) ☐ 2;3
- e) ☐ 2;3;4

8.Sual: BİT- lərin yaranmasının I mərhələsi hansı illəri əhatə edir?

- a) ☐ 1944-1945
 - b) ☐ 1945-1948
 - c) ☒ **1945- 1950**
 - d) ☐ 1945-1970
 - e) ☐ 1944-1970
-

9.Sual: BİT- lərin yaranması neçə mərhələdən ibarətdir?

- a) ☒ **3**
 - b) ☐ 4
 - c) ☐ 2
 - d) ☐ 5
 - e) ☐ 7
-

10.Sual: BMT- nin neçə ixtisaslaşmış təşkilatı var?

- a) ☐ 24
 - b) ☐ 10
 - c) ☐ 28
 - d) ☒ **14**
 - e) ☐ 7
-

11.Sual: Aşağıdakılardan hansı BMT- nin əsas istiqamət üzrə iş proqramına aiddir?

- a) ☐ sülh və təhlükəsizlik
- b) ☐ inkişaf

- c) ☐ iqtisadi və sosial məsələlər
- d) ☐ humanitar məsələlər
- e) ☒ hamısı

12.Sual: BMT və bu sistemə daxil olan təşkilatların iqtisadi və sosial sahələrdə fəaliyyətini tənzimləyir ?

- a) ☐ Təhlükəsizlik Şurası
- b) ☒ **İqtisadi və Sosial Şura**
- c) ☐ Qəyyumluq Şurası
- d) ☐ Beynəlxalq məhkəmə
- e) ☐ heç biri doğru deyil

13.Sual: Beynəlxalq iqtisadi və sosial problemlərin müzakirəsi və bu sahədə yeridilən siyasətə münasibətdə tövsiyələrin işlənməsi üçün əsas forum rolunu oynayır?

- a) ☐ Təhlükəsizlik Şurası
- b) ☒ **İqtisadi və Sosial Şura**
- c) ☐ Qəyyumluq Şurası
- d) ☐ Beynəlxalq məhkəmə
- e) ☐ heç biri doğru deyil

14.Sual: İqtisadi və Sosial Şura neçə üzvdən ibarətdir?

- a) ☐ 50
 - b) ☐ 53
 - c) ☒ **54**
 - d) ☐ 56
 - e) ☐ 58
-

15.Sual: İqtisadi və Sosial Şuranın neçə üzvü hər üç il müddətinə seçilir?

- a) ☐ 10
 - b) ☐ 15
 - c) ☒ 18
 - d) ☐ 20
 - e) ☐ 22
-

16.Sual: BMT-nin 14 ixtisaslaşmış təsisatının, 10 funksional komissiyasının və regional komissiyasının işini koordinasiya edir, BMT-nin 11 fond və proqramlarından hesabat alır və BMT sisteminə daxil olan təşkilatlara və üzv dövlətlərə tövsiyələr verir ?

- a) ☐ Təhlükəsizlik Şurası
 - b) ☒ İqtisadi və Sosial Şura
 - c) ☐ Qəyyumluq Şurası
 - d) ☐ Beynəlxalq Məhkəmə
 - e) ☐ heç biri dogru deyil
-

17.Sual: BMT sisteminin insan və maliyyə resurslarının təxminən 70%-i sərəncamındadır?

- a) ☒ İqtisadi və Sosial Şuranın
 - b) ☐ Təhlükəsizlik Şurasının
 - c) ☐ Qəyyumluq Şurasının
 - d) ☐ Beynəlxalq Məhkəmənin
 - e) ☐ heç biri dogru deyil
-

18.Sual: İqtisadi və Sosial Şuranın həll etdiyi iqtisadi və sosial məsələlərə aşağıdakılardan hansı aiddir ?

- a) ☒ dünyada iqtisadi və sosial vəziyyət, fundamental icmallar və analitik materialların hazırlanması

- b) ☐ beynəlxalq ticarətin vəziyyəti və inkişafı
 - c) ☐ ətraf mühitin müdafiəsinin aktual problemləri
 - d) ☐ iqtisadi və elmi-texniki sahələrdə inkişaf etməkdə olan ölkələrə yardım proqramları
 - e) ☐ **sadalananların hamısı**
-

19.Sual: İqtisadi və Sosial Şuranın həll etdiyi iqtisadi və sosial məsələlərə aşağıdakılardan hansı aiddir ?

- a) ☐ ərzaq probleminin müxtəlif aspektləri
 - b) ☐ sosial-iqtisadi statistika və onun harmonlaşdırılması və təkmilləşdirilməsi məsələləri
 - c) ☐ demoqrafik problemlər və əhali məntəqələrinin problemləri
 - d) ☐ təbii resurslardan rəşional istifadə məsələləri
 - e) ☐ **sadalananların hamısı**
-

20.Sual: İqtisadi və Sosial Şuranın həll etdiyi iqtisadi və sosial məsələlərə aşağıdakılardan hansı aiddir ?

- a) ☐ maliyyə resurslarının mobilizasiyası və istifadəsi məsələləri
 - b) ☐ inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatlarında dövlət və kooperativ sektorlarının rolu və nisbətinin təhlili
 - c) ☐ regional əməkdaşlıq məsələləri
 - d) ☐ ərzaq probleminin müxtəlif aspektləri
 - e) ☐ **sadalananların hamısı**
-

21.Sual: Qəyyumluq altında olan ərazilərdə beynəlxalq müşahidənin təmin edilməsi üçün, həmçinin bu ərazilərin hökumətlərinin özünüidarəetməyə və ya müstəqilliyə hazırlşamaq üçün zəruri səyləri göstərmələrinin təmin edilməsi üçün yararır?

- a) ☐ İqtisadi və Sosial Şura

- b) ☐ Təhlükəsizlik Şurası
 - c) ☒ **Qəyyumluq Şurası**
 - d) ☐ Beynəlxalq Məhkəmə
 - e) ☐ heç biri doğru deyil
-

22.Sual: Qəyyumluq Şurası, BMT-nin aşağıdakı Üzvlərindən ibarətdir?

- a) ☐ qəyyumluq altında olan əraziləri idarə edən üzv-dövlətlər
 - b) ☐ Təhlükəsizlik Şurasının daimi üzvləri
 - c) ☐ Baş Məclis tərəfindən üç il müddətinə seçilən üzv-dövlətlər
 - d) ☒ **sadalananların hamısı**
 - e) ☐ heç biri doğru deyil
-

23.Sual: Qəyyumluq Şurası öz funksiyalarını yerinə yetirərkən?

- a) ☐ idarə edən hakimiyyət tərəfindən təqdim olunan məruzələri nəzərdən keçirə bilər
 - b) ☐ petisiyalar qəbul etmək və onları idarə edən hakimiyyətlə məsləhətləşməklə onlara baxa bilər
 - c) ☐ idarə edən hakimiyyətlə razılaşdırılmış müddətlərdə qəyyumluq altında olan müvafiq ərazilərə müntəzəm vizitlər təşkil edə bilər
 - d) ☐ qəyyumluq haqqında sazişlərin şərtlərinə müvafiq olaraq bu göstərilmiş və digər tədbirləri görə bilər
 - e) ☒ **sadalananların hamısı doğrudur**
-

24.Sual: Neçənci ildən etibarən bütün qəyyumluq altında olan ərazilər özünüidarəetməyə keçmiş və ya müstəqillik qazanmış, və ya qonşu müstəqil dövlətlərə birləşmişlər?

- a) ☐ 1991
- b) ☒ 1992

- c) ☐ 1993
 - d) ☒ **1994**
 - e) ☐ 1995
-

25.Sual: Hər bir qəyyumluq altında olan ərazinin əhalisinin siyasi, iqtisadi, sosial tərəqqisinə və təhsil sahəsində tərəqqisinə aid anket tərtib edir?

- a) ☐ Təhlükəsizlik Şurası
 - b) ☐ İqtisadi və Sosial Şura
 - c) ☒ **Qəyyumluq Şurası**
 - d) ☐ Beynəlxalq Məhkəmə
 - e) ☐ heç biri doğru deyil
-

26.Sual: Baş Məclisin, Təhlükəsizlik Şurasının və digər orqanların göstərişlərinə uyğun olaraq, təşkilatın əməliyyat və inzibati işini həyata keçirir ?

- a) ☒ **Katiblik**
 - b) ☐ Beynəlxalq məhkəmə
 - c) ☐ Qəyyumluq Şurası
 - d) ☐ İqtisadi və Sosial Şura
 - e) ☐ heç biri doğru deyil
-

27.Sual: Baş Katib təyin olunur ?

- a) ☒ **Təhlükəsizlik Şurasının tövsiyəsi əsasında Baş Məclis tərəfindən**
- b) ☐ İqtisadi və Sosial Şuranın tövsiyəsi əsasında Baş Məclis tərəfindən
- c) ☐ Beynəlxalq məhkəmənin tövsiyəsi əsasında Baş Məclis tərəfindən
- d) ☐ Qəyyumluq Şurasının tövsiyəsi əsasında Baş Məclis tərəfindən
- e) ☐ heç biri doğru deyil

28.Sual: Baş Katib Təşkilatın işi barədə illik məruzə təqdim edir?

- a) ☐ **Baş Məclisə**
- b) ☐ Təhlükəsizlik Şurasına
- c) ☐ Beynəlxalq məhkəməyə
- d) ☐ İqtisadi və Sosial Şuraya
- e) ☐ Qəyyumluq Şurasına

29.Sual: Beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanmasına, onun fikrincə, təhlükə törədə bilən istənilən məsələni Təhlükəsizlik Şurasının nəzərinə çatdıra bilər?

- a) ☐ **Baş Katib**
- b) ☐ Baş Məclis
- c) ☐ Beynəlxalq məhkəmə
- d) ☐ İqtisadi və Sosial Şura
- e) ☐ Qəyyumluq Şurası

30.Sual: Baş Katib neçə il müddətinə seçilir?

- a) ☐ 1 il
- b) ☐ 3 il
- c) ☐ **5 il**
- d) ☐ 7 il
- e) ☐ 10 il

31.Sual: Katiblik neçə departament və idarədən ibarətdir ?

- a) ☐ 10
- b) ☐ 12

- c) ☐ 14
 - d) ☐ 16
 - e) ☐ 20
-

32.Sual: Əmək şəraitinin yaxşılaşdırılması və məşğulluğun səviyyəsinin yüksəldilməsi istiqamətində siyasət və proqramlar işləyir və həyata keçirir, bütün dünya ölkələri tərəfindən istifadə edilən beynəlxalq əmək standartlarını müəyyən edir?

- a) ☐ Ümumdünya Səhiyyə Təşkilatı
 - b) ☐ Beynəlxalq Valyuta Fondu
 - c) ☐ Birləşmiş Millətlərin Sənaye İnkişafı Təşkilatı
 - d) ☐ BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı
 - e) ☒ **Beynəlxalq Əmək Təşkilatı**
-

33.Sual: Səylərini kənd təsərrüfatının məhsuldarlığının artırılmasına və ərzaq təhlükəsizliyinin gücləndirilməsinə, həmçinin kənd əhalisinin həyat şəraitinin yaxşılaşdırılmasına yönəldir?

- a) ☐ Ümumdünya Səhiyyə Təşkilatı
 - b) ☐ Beynəlxalq Valyuta Fondu
 - c) ☐ Birləşmiş Millətlərin Sənaye İnkişafı Təşkilatı
 - d) ☒ **BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı**
 - e) ☐ Beynəlxalq Əmək Təşkilatı
-

34.Sual: Ümumi təhsil məqsədlərinin həyata keçirilməsinə, mədəniyyətin inkişafına, ümumdünya təbiət və mədəni abidələrin qorunmasına, beynəlxalq elmi əməkdaşlığa, mətbuat və kommunikasiyaların azadlığının təmin edilməsinə dəstək verir?

- a) ☒ **BMT-nin Təhsil, Elm və Mədəniyyət Məsələləri Təşkilatı**
- b) ☐ Ümumdünya Səhiyyə Təşkilatı
- c) ☐ Beynəlxalq Valyuta Fondu

- d) ☐ Birləşmiş Millətlərin Sənaye İnkişafı Təşkilatı
 - e) ☐ BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı
-

35.Sual: Səhiyyə problemlərinin həllinə və Yerin bütün əhalisinin sağlamlığının maksimal sürətdə gücləndirilməsinə yönəldilmiş proqramların həyata keçirilməsini koordinasiya edir?

- a) ☐ **Ümumdünya Səhiyyə Təşkilatı**
 - b) ☐ Beynəlxalq Valyuta Fondu
 - c) ☐ Birləşmiş Millətlərin Sənaye İnkişafı Təşkilatı
 - d) ☐ BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı
 - e) ☐ Beynəlxalq Əmək Təşkilatı
-

36.Sual: Yoxsulluğun azaldılması və dayanıqlı iqtisadi artımın təmin edilməsi məqsədilə inkişaf etməkdə olan ölkələrə vəsait və texniki yardım təqdim edir?

- a) ☐ **Dünya Bankı Qrupu**
 - b) ☐ Beynəlxalq Valyuta Fondu
 - c) ☐ Birləşmiş Millətlərin Sənaye İnkişafı Təşkilatı
 - d) ☐ Beynəlxalq Əmək Təşkilatı
 - e) ☐ Ümumdünya Səhiyyə Təşkilatı
-

37.Sual: Pul-kredit sferasında beynəlxalq əməkdaşlığın inkişafına və maliyyə sabitliyinin təmin edilməsinə səy göstərir, maliyyə məsələləri üzrə məsləhətləşmələrin həyata keçirilməsi, tövsiyələrin verilməsi və yardım göstərilməsi üçün daim forum rolunu oynayır?

- a) ☐ Dünya Bankı Qrupu
- b) ☐ **Beynəlxalq Valyuta Fondu**
- c) ☐ Birləşmiş Millətlərin Sənaye İnkişafı Təşkilatı
- d) ☐ Beynəlxalq Əmək Təşkilatı
- e) ☐ Ümumdünya Səhiyyə Təşkilatı

38.Sual: Hava nəqliyyatının təhlükəsizliyinin, etibarlılığının və səmərəliliyinin təmin edilməsi üçün zəruri olan beynəlxalq normaları müəyyən edir və mülki aviasiya ilə əlaqədar bütün sahələrdə beynəlxalq əməkdaşlığın koordinatoru rolunda çıxış edir?

- a) ☐ **Beynəlxalq Mülki Aviasiya Təşkilatı**
- b) ☐ Beynəlxalq Dəniz Təşkilatı
- c) ☐ Birləşmiş Millətlərin Sənaye İnkişafı Təşkilatı
- d) ☐ Beynəlxalq Əmək Təşkilatı
- e) ☐ Ümumdünya Səhiyyə Təşkilatı

39.Sual: Beynəlxalq dəniz gəmiçiliyi prosedurlarının təkmilləşdirilməsinə, dəniz gəmiçiliyinin təhlükəsizlik səviyyəsinin yüksəldilməsinə dəstək verir və gəmilərdən dənizin çirklənməsinin aradan qaldırılması məqsədilə söylər göstərir?

- a) ☐ Beynəlxalq Mülki Aviasiya Təşkilatı
- b) ☐ Beynəlxalq Dəniz Təşkilatı
- c) ☐ Birləşmiş Millətlərin Sənaye İnkişafı Təşkilatı
- d) ☐ Beynəlxalq Əmək Təşkilatı
- e) ☐ **Beynəlxalq Dəniz Təşkilatı**

40.Sual: Bütün növ elektrik əlaqələrinin təkmilləşdirilməsi məqsədilə beynəlxalq əməkdaşlığın inkişafına dəstək verir, radio və televiziya tezliklərindən istifadəni koordinasiya edir, təhlükəsizliyin təmin edilməsi üçün tədbirlər və tədqiqatlar həyata keçirir?

- a) ☐ Beynəlxalq Dəniz Təşkilatı
- b) ☐ Birləşmiş Millətlərin Sənaye İnkişafı Təşkilatı
- c) ☐ Beynəlxalq Əmək Təşkilatı
- d) ☐ Beynəlxalq Dəniz Təşkilatı
- e) ☐ **Beynəlxalq Elektrik Əlaqəsi İttifaqı**

41.Sual: Poçt xidmətinin beynəlxalq normalarını müəyyən edir, texniki yardım təqdim edir və

poçt xidmətləri sahəsində əməkdaşlığın inkişafına dəstək verir?

- a) ☐ **Ümumdünya Poçt İttifaqı**
 - b) ☐ Ümumdünya Səhiyyə Təşkilatı
 - c) ☐ Beynəlxalq Əmək Təşkilatı
 - d) ☐ Birləşmiş Millətlərin Sənaye İnkişafı Təşkilatı
 - e) ☐ Beynəlxalq Dəniz Təşkilatı
-

42.Sual: Yerin atmosferinin və iqlim dəyişikliklərinin öyrənilməsi ilə əlaqədar elmi tədqiqatları stimullaşdırır, meteorologiya göstəriciləri ilə ümumdünya mübadiləsinə dəstək verir?

- a) ☐ **Ümumdünya Meteorologiya Təşkilatı**
 - b) ☐ Ümumdünya Səhiyyə Təşkilatı
 - c) ☐ Beynəlxalq Əmək Təşkilatı
 - d) ☐ Birləşmiş Millətlərin Sənaye İnkişafı Təşkilatı
 - e) ☐ Beynəlxalq Dəniz Təşkilatı
-

43.Sual: Əqli mülkiyyətin beynəlxalq müdafiəsini stimullaşdırır, müəllif hüquqları, ticarət nişanları, sənaye nümunələri və patentlərinə aid məsələlərdə əməkdaşlığın inkişafına dəstək verir?

- a) ☐ **Ümumdünya Əqli Mülkiyyəti Təşkilatı**
 - b) ☐ Ümumdünya Səhiyyə Təşkilatı
 - c) ☐ Beynəlxalq Əmək Təşkilatı
 - d) ☐ Birləşmiş Millətlərin Sənaye İnkişafı Təşkilatı
 - e) ☐ Beynəlxalq Dəniz Təşkilatı
-

44.Sual: Ərzaq istehsalının artırılması və inkişaf etməkdə olan ölkələrdə əhəlinin yoxsul qruplarının qidalanması vəziyyətinin yaxşılaşdırılması məqsədilə maliyyə resurslarının mobilizasiyası ilə məşğul olur?

- a) ☐ **Beynəlxalq Kənd Təsərrüfatı İnkişafı Fondu**

- b) ☐ Ümumdünya Əqli Mülkiyyəti Təşkilatı
 - c) ☐ Ümumdünya Səhiyyə Təşkilatı
 - d) ☐ Beynəlxalq Əmək Təşkilatı
 - e) ☐ Birləşmiş Millətlərin Sənaye İnkişafı Təşkilatı
-

45.Sual: Texniki yardım və məsləhət xidmətlərinin göstərilməsi, kadrların hazırlanması yolu ilə inkişaf etməkdə olan ölkələrin sənaye inkişafına dəstək verir?

- a) ☐ **Birləşmiş Millətlərin Sənaye İnkişafı Təşkilatı**
 - b) ☐ Beynəlxalq Kənd Təsərrüfatı İnkişafı Fondu
 - c) ☐ Ümumdünya Əqli Mülkiyyəti Təşkilatı
 - d) ☐ Ümumdünya Səhiyyə Təşkilatı
 - e) ☐ Beynəlxalq Əmək Təşkilatı
-

46.Sual: Aşağıdakılardan hansı BMT-nin daimi komitəsidir?

- a) ☐ Proqramlar və koordinasiya Komitəsi
 - b) ☐ Əhali məntəqələri üzrə komissiya
 - c) ☐ Qeyri-hökumət təşkilatları Komitəsi
 - d) ☐ Hökumətlərarası təşkilatlarla danışıqlar Komitəsi
 - e) ☐ **Sadalananların hamısı**
-

47.Sual: Aşağıdakılardan hansı BMT-nin funksional komitəsidir?

- a) ☐ Statistika komissiyası
- b) ☐ Əhəlinin yerləşdirilməsi və inkişaf üzrə komissiya
- c) ☐ Sosial inkişaf komissiyası
- d) ☐ İnsan haqları komissiyası

e) ☐ **Sadalananların hamısı**

48.Sual: Aşağıdakılardan hansı BMT-nin funksional komitəsidir?

- a) ☐ Qadınların vəziyyəti üzrə komissiya
 - b) ☐ Narkotik vasitələr üzrə komissiya
 - c) ☐ Cinayətkarlığın xəbərdar edilməsi üzrə komissiya
 - d) ☐ Elm və texnika komissiyası
 - e) ☐ **Sadalananların hamısı**
-

49.Sual: Aşağıdakılardan hansı BMT-nin funksional komitəsidir?

- a) ☐ BMT-nin meşələr üzrə Forumu
 - b) ☐ Dayanıqlı inkişaf komissiyası
 - c) ☐ Elm və texnika komissiyası
 - d) ☐ Qadınların vəziyyəti üzrə komissiya
 - e) ☐ **Sadalananların hamısı**
-

50.Sual: Aşağıdakılardan hansı BMT-nin funksional komitəsidir?

- a) ☐ Dayanıqlı inkişaf komissiyası
 - b) ☐ BMT-nin meşələr üzrə Forumu
 - c) ☐ Elm və texnika komissiyası
 - d) ☐ Qeyri-hökumət təşkilatları Komitəsi
 - e) ☐ **Sadalananların hamısı**
-

51.Sual: BMT-nin büdcəsində olan vəsait xərclənir?

- a) ☐ BMT-nin baza infrastrukturunun inkişaf etdirilməsinə

- b) ☐ Tədbirlərin həyata keçirilməsinə
 - c) ☐ Personala
 - d) ☒ **Sadalananların hamısı**
 - e) ☐ Heç biri doğru deyil
-

52.Sual: Hər bir dövlətin üzvlük haqqı hesablanır?

- a) ☒ **dünya iqtisadiyyatında malik olduğu yerə görə**
 - b) ☐ ərazisinin sahəsinə görə
 - c) ☐ əhalisinin sayına görə
 - d) ☐ siyasi gücünə görə
 - e) ☐ hərbi potensialna görə
-

53.Sual: BMT sisteminə daxildir?

- a) ☐ BMT özü
 - b) ☐ BMT-nin sülhün dəstəklənməsi üçün həyata keçirdiyi əməliyyatlar
 - c) ☐ Dünya Bankı və Beynəlxalq Valyuta Fondu istisna olmaqla digər ixtisaslaşmış təsisatlar
 - d) ☒ **BMT-nin özü, BMT-nin sülhün dəstəklənməsi üçün həyata keçirdiyi əməliyyatlar, həmçinin Dünya Bankı və Beynəlxalq Valyuta Fondu istisna olmaqla ixtisaslaşmış təsisatlar**
 - e) ☐ Heç biri doğru deyil
-

54.Sual: BMT-nin üzv-dövlətlərindən üzvlük haqqının toplanması zamanı Baş Məclis tərəfindən istifadə olunan əsas meyar ?

- a) ☒ **ölkənin ödəmə qabiliyyəti**
- b) ☐ ölkənin rəqabətqabiliyyəti
- c) ☐ ölkənin hərbi potensialı

- d) ☐ ölkənin siyasi mövqeyi
 - e) ☐ sadalananların hamısı
-

55.Sual: Ödəmə qabiliyyəti müəyyən edilir?

- a) ☐ Ümumi Milli Məhsulun həcmi əsasında
 - b) ☐ xarici borcun həcmi əsasında
 - c) ☐ adambaşına düşən gəlirin aşağı səviyyəsi əsasında
 - d) ☐ **Ümumi Milli Məhsulun həcmi və bir sıra korrektələr - xarici borcun həcmi, adambaşına düşən gəlirin aşağı səviyyəsi və s. əsasında**
 - e) ☐ Sadalananların heç biri
-

56.Sual: Birləşmiş Millətlər?

- a) ☐ həyat səviyyəsinin artırılmasına, əhalinin tam məşğulluğuna, iqtisadi və sosial tərəqqi və inkişaf şəraitinə dəstək verirlər
 - b) ☐ iqtisadi, sosial, səhiyyə və yanaşı sahələrdə beynəlxalq problemlərin həllinə; mədəniyyət və təhsil sahələrində beynəlxalq əməkdaşlığa dəstək verirlər
 - c) ☐ irqinə, cinsinə, dilinə və ya dini mənsubiyyətinə fərq qoyulmadan bütün insanların əsas hüquq və azadlıqlarına hamılıqla hörmət edilməsinə və riayət edilməsinə dəstək verirlər
 - d) ☐ **sadalananların hamısı doğrudur**
 - e) ☐ heç biri doğru deyil
-

57.Sual: BMT-nin iqtisadi fəaliyyəti özündə hansı əsas istiqaməti əks etdirir ?

- a) ☐ bütün ölkələr üçün ümumi olan qlobal iqtisadi problemlərin həlli
- b) ☐ müxtəlif sosial-iqtisadi inkişaf səviyyələrinə malik ölkələrin iqtisadi əməkdaşlığına dəstək
- c) ☐ inkişaf etməkdə olan ölkələrin təsərrüfat artımına dəstək

- d) ☐ regional iqtisadi inkişaf problemlərinin həlli
 - e) ☒ **sadalananların hamısı**
-

58.Sual: Aşağıdakılardan hansı BMT-nin texniki-məsləhətə ehtiyacı olan ölkələrə texniki yardım göstərilməsi prinsipidir?

- a) ☐ texniki yardım daxili işlərə xarici iqtisadi və siyasi müdaxilə vasitəsi rolunu oynamamalıdır
 - b) ☐ texniki yardım ancaq hökumətlər vasitəsilə həyata keçirilməlidir
 - c) ☐ texniki yardım ancaq bu ölkəyə təqdim edilməlidir
 - d) ☐ texniki yardım mümkün qədər ehtiyacı olan ölkənin arzu etdiyi formada təqdim edilməlidir
 - e) ☒ **sadalananların hamısı**
-

59.Sual: BMT çərçivəsində iqtisadi əməkdaşlıq orqanları sisteminin əsas struktur bölmələri hesab edilir?

- a) ☐ Baş Məclis, Təhlükəsizlik Şurası, Katiblik
 - b) ☒ **Baş Məclis, İqtisadi və Sosial Şura, Katiblik**
 - c) ☐ Katiblik, Beynəlxalq Məhkəmə, İqtisadi və Sosial Şura
 - d) ☐ Beynəlxalq Məhkəmə, Qəyyumluq Şurası, Təhlükəsizlik Şurası
 - e) ☐ Təhlükəsizlik Şurası, İqtisadi və Sosial Şura, Qəyyumluq Şurası
-

60.Sual: Beynəlxalq Əmək Təşkilatı ?

- ☒ **Əmək şəraitinin yaxşılaşdırılması və məşğulluğun səviyyəsinin yüksəldilməsi istiqamətində siyasət və proqramlar işləyir və həyata keçirir, bütün dünya ölkələri tərəfindən istifadə edilən beynəlxalq əmək standartlarını müəyyən edir**
- ☐ Ərzaq istehsalının artırılması və inkişaf etməkdə olan ölkələrdə əhalinin yoxsul qruplarının qidalanması vəziyyətinin yaxşılaşdırılması məqsədilə maliyyə resurslarının mobilizasiyası ilə məşğul olur
- ☐ Texniki yardım və məsləhət xidmətlərinin göstərilməsi, kadrların hazırlanması

yolu ilə inkişaf etməkdə olan ölkələrin sənaye inkişafına dəstək verir

☐ Əqli mülkiyyətin beynəlxalq müdafiəsini stimullaşdırır, müəllif hüquqları, ticarət nişanları, sənaye nümunələri və patentlərinə aid məsələlərdə əməkdaşlığın inkişafına dəstək verir

☐ Yerin atmosferinin və iqlim dəyişikliklərinin öyrənilməsi ilə əlaqədar elmi tədqiqatları stimullaşdırır, meteorologiya göstəriciləri ilə ümumdünya mübadiləsinə dəstək verir

61.Sual: BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı?

- a) ☐ Ərzaq istehsalının artırılması və inkişaf etməkdə olan ölkələrdə əhalinin yoxsul qruplarının qidalanması vəziyyətinin yaxşılaşdırılması məqsədilə maliyyə resurslarının mobilizasiyası ilə məşğul olur
 - b) ☐ Əqli mülkiyyətin beynəlxalq müdafiəsini stimullaşdırır, müəllif hüquqları, ticarət nişanları, sənaye nümunələri və patentlərinə aid məsələlərdə əməkdaşlığın inkişafına dəstək verir
 - c) ☐ Yerin atmosferinin və iqlim dəyişikliklərinin öyrənilməsi ilə əlaqədar elmi tədqiqatları stimullaşdırır, meteorologiya göstəriciləri ilə ümumdünya mübadiləsinə dəstək verir
 - d) ☐ Əmək şəraitinin yaxşılaşdırılması və məşğulluğun səviyyəsinin yüksəldilməsi istiqamətində siyasət və proqramlar işləyir və həyata keçirir, bütün dünya ölkələri tərəfindən istifadə edilən beynəlxalq əmək standartlarını müəyyən edir
 - e) ☐ **Səylərini kənd təsərrüfatının məhsuldarlığının artırılmasına və ərzaq təhlükəsizliyinin gücləndirilməsinə, həmçinin kənd əhalisinin həyat şəraitinin yaxşılaşdırılmasına yönəldir**
-

62.Sual: BMT-nin Təhsil, Elm və Mədəniyyət Məsələləri Təşkilatı?

- a) ☐ **Ümumi təhsil məqsədlərinin həyata keçirilməsinə, mədəniyyətin inkişafına, ümumdünya təbiət və mədəni abidələrin qorunmasına, beynəlxalq elmi əməkdaşlığa, mətbuat və kommunikasiyaların azadlığının təmin edilməsinə dəstək verir**
- b) ☐ Ərzaq istehsalının artırılması və inkişaf etməkdə olan ölkələrdə əhalinin yoxsul qruplarının qidalanması vəziyyətinin yaxşılaşdırılması məqsədilə maliyyə resurslarının mobilizasiyası ilə məşğul olur
- c) ☐ Əmək şəraitinin yaxşılaşdırılması və məşğulluğun səviyyəsinin yüksəldilməsi istiqamətində siyasət və proqramlar işləyir və həyata keçirir,

bütün dünya ölkələri tərəfindən istifadə edilən beynəlxalq əmək standartlarını müəyyən edir

- d) ☐ Səylərini kənd təsərrüfatının məhsuldarlığının artırılmasına və ərzaq təhlükəsizliyinin gücləndirilməsinə, həmçinin kənd əhalisinin həyat şəraitinin yaxşılaşdırılmasına yönəldir
 - e) ☐ Yerin atmosferinin və iqlim dəyişikliklərinin öyrənilməsi ilə əlaqədar elmi tədqiqatları stimullaşdırır, meteorologiya göstəriciləri ilə ümumdünya mübadiləsinə dəstək verir
-

63.Sual: Ümumdünya Səhiyyə Təşkilatı?

- a) ☐ **Səhiyyə problemlərinin həllinə və Yerin bütün əhalisinin sağlamlığının maksimal sürətdə gücləndirilməsinə yönəldilmiş proqramların həyata keçirilməsini koordinasiya edir**
 - b) ☐ Səylərini kənd təsərrüfatının məhsuldarlığının artırılmasına və ərzaq təhlükəsizliyinin gücləndirilməsinə, həmçinin kənd əhalisinin həyat şəraitinin yaxşılaşdırılmasına yönəldir
 - c) ☐ Yerin atmosferinin və iqlim dəyişikliklərinin öyrənilməsi ilə əlaqədar elmi tədqiqatları stimullaşdırır, meteorologiya göstəriciləri ilə ümumdünya mübadiləsinə dəstək verir
 - d) ☐ Əmək şəraitinin yaxşılaşdırılması və məşğulluğun səviyyəsinin yüksəldilməsi istiqamətində siyasət və proqramlar işləyir və həyata keçirir, bütün dünya ölkələri tərəfindən istifadə edilən beynəlxalq əmək standartlarını müəyyən edir
 - e) ☐ Ümumi təhsil məqsədlərinin həyata keçirilməsinə, mədəniyyətin inkişafına, ümumdünya təbiət və mədəni abidələrin qorunmasına, beynəlxalq elmi əməkdaşlığa, mətbuat və kommunikasiyaların azadlığının təmin edilməsinə dəstək verir
-

64.Sual: Dünya Bankı Qrupu?

- a) ☐ **Yoxsulluğun azaldılması və dayanıqlı iqtisadi artımın təmin edilməsi məqsədilə inkişaf etməkdə olan ölkələrə vəsait və texniki yardım təqdim edir**
- b) ☐ Ümumi təhsil məqsədlərinin həyata keçirilməsinə, mədəniyyətin inkişafına, ümumdünya təbiət və mədəni abidələrin qorunmasına, beynəlxalq elmi əməkdaşlığa, mətbuat və kommunikasiyaların azadlığının təmin edilməsinə dəstək verir

- c) ☐ Əmək şəraitinin yaxşılaşdırılması və məşğulluğun səviyyəsinin yüksəldilməsi istiqamətində siyasət və proqramlar işləyir və həyata keçirir, bütün dünya ölkələri tərəfindən istifadə edilən beynəlxalq əmək standartlarını müəyyən edir
 - d) ☐ Səylərini kənd təsərrüfatının məhsuldarlığının artırılmasına və ərzaq təhlükəsizliyinin gücləndirilməsinə, həmçinin kənd əhalisinin həyat şəraitinin yaxşılaşdırılmasına yönəldir
 - e) ☐ Səhiyyə problemlərinin həllinə və Yerin bütün əhalisinin sağlamlığının maksimal sürətdə gücləndirilməsinə yönəldilmiş proqramların həyata keçirilməsini koordinasiya edir
-

65.Sual: Beynəlxalq Valyuta Fondu?

- a) ☐ **Pul-kredit sferasında beynəlxalq əməkdaşlığın inkişafına və maliyyə sabitliyinin təmin edilməsinə səy göstərir, maliyyə məsələləri üzrə məsləhətləşmələrin həyata keçirilməsi, tövsiyələrin verilməsi və yardım göstərilməsi üçün daim forum rolunu oynayır**
 - b) ☐ Səhiyyə problemlərinin həllinə və Yerin bütün əhalisinin sağlamlığının maksimal sürətdə gücləndirilməsinə yönəldilmiş proqramların həyata keçirilməsini koordinasiya edir
 - c) ☐ Yoxsulluğun azaldılması və dayanıqlı iqtisadi artımın təmin edilməsi məqsədilə inkişaf etməkdə olan ölkələrə vəsait və texniki yardım təqdim edir
 - d) ☐ Əmək şəraitinin yaxşılaşdırılması və məşğulluğun səviyyəsinin yüksəldilməsi istiqamətində siyasət və proqramlar işləyir və həyata keçirir, bütün dünya ölkələri tərəfindən istifadə edilən beynəlxalq əmək standartlarını müəyyən edir
 - e) ☐ Ümumi təhsil məqsədlərinin həyata keçirilməsinə, mədəniyyətin inkişafına, ümumdünya təbiət və mədəni abidələrin qorunmasına, beynəlxalq elmi əməkdaşlığa, mətbuat və kommunikasiyaların azadlığının təmin edilməsinə dəstək verir
-

66.Sual: Beynəlxalq Mülki Aviasiya Təşkilatı?

- a) ☐ **Hava nəqliyyatının təhlükəsizliyinin, etibarlılığının və səmərəliliyinin təmin edilməsi üçün zəruri olan beynəlxalq normaları müəyyən edir və mülki aviasiya ilə əlaqədar bütün sahələrdə beynəlxalq əməkdaşlığın koordinatoru rolunda çıxış edir**
- b) ☐ Ümumi təhsil məqsədlərinin həyata keçirilməsinə, mədəniyyətin inkişafına, ümumdünya təbiət və mədəni abidələrin qorunmasına, beynəlxalq elmi

əməkdaşlığa, mətbuat və kommunikasiyaların azadlığının təmin edilməsinə dəstək verir

- c) ☐ Pul-kredit sferasında beynəlxalq əməkdaşlığın inkişafına və maliyyə sabitliyinin təmin edilməsinə səy göstərir, maliyyə məsələləri üzrə məsləhətləşmələrin həyata keçirilməsi, tövsiyələrin verilməsi və yardım göstərilməsi üçün daim forum rolunu oynayır
- d) ☐ Yoxsulluğun azaldılması və dayanıqlı iqtisadi artımın təmin edilməsi məqsədilə inkişaf etməkdə olan ölkələrə vəsait və texniki yardım təqdim edir
- e) ☐ Əmək şəraitinin yaxşılaşdırılması və məşğulluğun səviyyəsinin yüksəldilməsi istiqamətində siyasət və proqramlar işləyir və həyata keçirir, bütün dünya ölkələri tərəfindən istifadə edilən beynəlxalq əmək standartlarını müəyyən edir

67.Sual: Beynəlxalq Dəniz Təşkilatı?

- a) ☐ **Beynəlxalq dəniz gəmiçiliyi prosedurlarının təkmilləşdirilməsinə, dəniz gəmiçiliyinin təhlükəsizlik səviyyəsinin yüksəldilməsinə dəstək verir və gəmilərdən dənizin çirklənməsinin aradan qaldırılması məqsədilə səylər göstərir.**
- b) ☐ Hava nəqliyyatının təhlükəsizliyinin, etibarlılığının və səmərəliliyinin təmin edilməsi üçün zəruri olan beynəlxalq normaları müəyyən edir və mülki aviasiya ilə əlaqədar bütün sahələrdə beynəlxalq əməkdaşlığın koordinatoru rolunda çıxış edir
- c) ☐ Pul-kredit sferasında beynəlxalq əməkdaşlığın inkişafına və maliyyə sabitliyinin təmin edilməsinə səy göstərir, maliyyə məsələləri üzrə məsləhətləşmələrin həyata keçirilməsi, tövsiyələrin verilməsi və yardım göstərilməsi üçün daim forum rolunu oynayır
- d) ☐ Əmək şəraitinin yaxşılaşdırılması və məşğulluğun səviyyəsinin yüksəldilməsi istiqamətində siyasət və proqramlar işləyir və həyata keçirir, bütün dünya ölkələri tərəfindən istifadə edilən beynəlxalq əmək standartlarını müəyyən edir
- e) ☐ Ümumi təhsil məqsədlərinin həyata keçirilməsinə, mədəniyyətin inkişafına, ümumdünya təbiət və mədəni abidələrin qorunmasına, beynəlxalq elmi əməkdaşlığa, mətbuat və kommunikasiyaların azadlığının təmin edilməsinə dəstək verir

68.Sual: Beynəlxalq Elektrik Əlaqəsi İttifaqı?

- a) ☐ **Bütün növ elektrik əlaqələrinin təkmilləşdirilməsi məqsədilə beynəlxalq əməkdaşlığın inkişafına dəstək verir, radio və televiziya**

tezliklərindən istifadəni koordinasiya edir, təhlükəsizliyin təmin edilməsi üçün tədbirlər və tədqiqatlar həyata keçirir

- b) ☐ Ümumi təhsil məqsədlərinin həyata keçirilməsinə, mədəniyyətin inkişafına, ümumdünya təbiət və mədəni abidələrin qorunmasına, beynəlxalq elmi əməkdaşlığa, mətbuat və kommunikasiyaların azadlığının təmin edilməsinə dəstək verir
- c) ☐ Hava nəqliyyatının təhlükəsizliyinin, etibarlılığının və səmərəliliyinin təmin edilməsi üçün zəruri olan beynəlxalq normaları müəyyən edir və mülki aviasiya ilə əlaqədar bütün sahələrdə beynəlxalq əməkdaşlığın koordinatoru rolunda çıxış edir
- d) ☐ Əmək şəraitinin yaxşılaşdırılması və məşğulluğun səviyyəsinin yüksəldilməsi istiqamətində siyasət və proqramlar işləyir və həyata keçirir, bütün dünya ölkələri tərəfindən istifadə edilən beynəlxalq əmək standartlarını müəyyən edir
- e) ☐ Hava nəqliyyatının təhlükəsizliyinin, etibarlılığının və səmərəliliyinin təmin edilməsi üçün zəruri olan beynəlxalq normaları müəyyən edir və mülki aviasiya ilə əlaqədar bütün sahələrdə beynəlxalq əməkdaşlığın koordinatoru rolunda çıxış edir

69.Sual: Ümumdünya Poçt İttifaqı?

- a) ☐ **Poçt xidmətinin beynəlxalq normalarını müəyyən edir, texniki yardım təqdim edir və poçt xidmətləri sahəsində əməkdaşlığın inkişafına dəstək verir**
- b) ☐ Bütün növ elektrik əlaqələrinin təkmilləşdirilməsi məqsədilə beynəlxalq əməkdaşlığın inkişafına dəstək verir, radio və televiziya tezliklərindən istifadəni koordinasiya edir, təhlükəsizliyin təmin edilməsi üçün tədbirlər və tədqiqatlar həyata keçirir
- c) ☐ Hava nəqliyyatının təhlükəsizliyinin, etibarlılığının və səmərəliliyinin təmin edilməsi üçün zəruri olan beynəlxalq normaları müəyyən edir və mülki aviasiya ilə əlaqədar bütün sahələrdə beynəlxalq əməkdaşlığın koordinatoru rolunda çıxış edir
- d) ☐ Əmək şəraitinin yaxşılaşdırılması və məşğulluğun səviyyəsinin yüksəldilməsi istiqamətində siyasət və proqramlar işləyir və həyata keçirir, bütün dünya ölkələri tərəfindən istifadə edilən beynəlxalq əmək standartlarını müəyyən edir
- e) ☐ Ümumi təhsil məqsədlərinin həyata keçirilməsinə, mədəniyyətin inkişafına, ümumdünya təbiət və mədəni abidələrin qorunmasına, beynəlxalq elmi əməkdaşlığa, mətbuat və kommunikasiyaların azadlığının təmin edilməsinə dəstək verir

70.Sual: Ümumdünya Meteorologiya Təşkilatı?

- a) ☐ **Yerin atmosferinin və iqlim dəyişikliklərinin öyrənilməsi ilə əlaqədar elmi tədqiqatları stimullaşdırır, meteorologiya göstəriciləri ilə ümumdünya mübadiləsinə dəstək verir**
- b) ☐ Ümumi təhsil məqsədlərinin həyata keçirilməsinə, mədəniyyətin inkişafına, ümumdünya təbiət və mədəni abidələrin qorunmasına, beynəlxalq elmi əməkdaşlığa, mətbuat və kommunikasiyaların azadlığının təmin edilməsinə dəstək verir
- c) ☐ Əmək şəraitinin yaxşılaşdırılması və məşğulluğun səviyyəsinin yüksəldilməsi istiqamətində siyasət və proqramlar işləyir və həyata keçirir, bütün dünya ölkələri tərəfindən istifadə edilən beynəlxalq əmək standartlarını müəyyən edir
- d) ☐ Bütün növ elektrik əlaqələrinin təkmilləşdirilməsi məqsədilə beynəlxalq əməkdaşlığın inkişafına dəstək verir, radio və televiziya tezliklərindən istifadəni koordinasiya edir, təhlükəsizliyin təmin edilməsi üçün tədbirlər və tədqiqatlar həyata keçirir
- e) ☐ Poçt xidmətinin beynəlxalq normalarını müəyyən edir, texniki yardım təqdim edir və poçt xidmətləri sahəsində əməkdaşlığın inkişafına dəstək verir

71.Sual: Ümumdünya Əqli Mülkiyyəti Təşkilatı?

- a) ☐ **Əqli mülkiyyətin beynəlxalq müdafiəsini stimullaşdırır, müəllif hüquqları, ticarət nişanları, sənaye nümunələri və patentlərinə aid məsələlərdə əməkdaşlığın inkişafına dəstək verir**
- b) ☐ Poçt xidmətinin beynəlxalq normalarını müəyyən edir, texniki yardım təqdim edir və poçt xidmətləri sahəsində əməkdaşlığın inkişafına dəstək verir
- c) ☐ Bütün növ elektrik əlaqələrinin təkmilləşdirilməsi məqsədilə beynəlxalq əməkdaşlığın inkişafına dəstək verir, radio və televiziya tezliklərindən istifadəni koordinasiya edir, təhlükəsizliyin təmin edilməsi üçün tədbirlər və tədqiqatlar həyata keçirir
- d) ☐ Əmək şəraitinin yaxşılaşdırılması və məşğulluğun səviyyəsinin yüksəldilməsi istiqamətində siyasət və proqramlar işləyir və həyata keçirir, bütün dünya ölkələri tərəfindən istifadə edilən beynəlxalq əmək standartlarını müəyyən edir
- e) ☐ Yerin atmosferinin və iqlim dəyişikliklərinin öyrənilməsi ilə əlaqədar elmi tədqiqatları stimullaşdırır, meteorologiya göstəriciləri ilə ümumdünya mübadiləsinə dəstək verir

72.Sual: Beynəlxalq Kənd Təsərrüfatı İnkişafı Fondu?

- a) ☐ **Ərzaq istehsalının artırılması və inkişaf etməkdə olan ölkələrdə əhalinin yoxsul qruplarının qidalanması vəziyyətinin yaxşılaşdırılması məqsədilə maliyyə resurslarının mobilizasiyası ilə məşğul olur**
- b) ☐ Yer in atmosferinin və iqlim dəyişikliklərinin öyrənilməsi ilə əlaqədar elmi tədqiqatları stimullaşdırır, meteorologiya göstəriciləri ilə ümumdünya mübadiləsinə dəstək verir
- c) ☐ Əmək şəraitinin yaxşılaşdırılması və məşğulluğun səviyyəsinin yüksəldilməsi istiqamətində siyasət və proqramlar işləyir və həyata keçirir, bütün dünya ölkələri tərəfindən istifadə edilən beynəlxalq əmək standartlarını müəyyən edir
- d) ☐ Əqli mülkiyyətin beynəlxalq müdafiəsini stimullaşdırır, müəllif hüquqları, ticarət nişanları, sənaye nümunələri və patentlərinə aid məsələlərdə əməkdaşlığın inkişafına dəstək verir
- e) ☐ Bütün növ elektrik əlaqələrinin təkmilləşdirilməsi məqsədilə beynəlxalq əməkdaşlığın inkişafına dəstək verir, radio və televiziya tezliklərindən istifadəni koordinasiya edir, təhlükəsizliyin təmin edilməsi üçün tədbirlər və tədqiqatlar həyata keçirir

73.Sual: Birləşmiş Millətlərin Sənaye İnkişafı Təşkilatı?

- a) ☐ **Texniki yardım və məsləhət xidmətlərinin göstərilməsi, kadrların hazırlanması yolu ilə inkişaf etməkdə olan ölkələrin sənaye inkişafına dəstək verir**
- b) ☐ Bütün növ elektrik əlaqələrinin təkmilləşdirilməsi məqsədilə beynəlxalq əməkdaşlığın inkişafına dəstək verir, radio və televiziya tezliklərindən istifadəni koordinasiya edir, təhlükəsizliyin təmin edilməsi üçün tədbirlər və tədqiqatlar həyata keçirir
- c) ☐ Əmək şəraitinin yaxşılaşdırılması və məşğulluğun səviyyəsinin yüksəldilməsi istiqamətində siyasət və proqramlar işləyir və həyata keçirir, bütün dünya ölkələri tərəfindən istifadə edilən beynəlxalq əmək standartlarını müəyyən edir
- d) ☐ Ərzaq istehsalının artırılması və inkişaf etməkdə olan ölkələrdə əhalinin yoxsul qruplarının qidalanması vəziyyətinin yaxşılaşdırılması məqsədilə maliyyə resurslarının mobilizasiyası ilə məşğul olur
- e) ☐ Poçt xidmətinin beynəlxalq normalarını müəyyən edir, texniki yardım təqdim edir və poçt xidmətləri sahəsində əməkdaşlığın inkişafına dəstək verir

74.Sual: Latın Amerikas1 iqtisadi sistemi nə vaxt yaradılıb?

- a) ☐ 1875
- b) ☐ 1982
- c) ☐ 1995
- d) ☒ **1975**
- e) ☐ Heç biri

75.Sual: Latın Amerikas1 İnteqrasiya Birliyi hansı müqaviləyə əsasən yaradılıb?

- a) ☐ Panama
- b) ☒ **Montevideo**
- c) ☐ Versal
- d) ☐ Roma
- e) ☐ Heç biri

76.Sual: Şərqi KArib Dövlətləri Təşkilatı neçənci ildə yaradılıb?

- a) ☒ **1981**
- b) ☐ 1980
- c) ☐ 1974
- d) ☐ 1950
- e) ☐ 1989

77.Sual: Şərqi KArib Dövlətləri Təşkilatı neçə ölkəni özündə birləşdirir?

- a) ☐ 34

- b) ☐ 7
 - c) ☐ 27
 - d) ☐ 15
 - e) ☐ 53
-

78.Sual: Şərqi KArib Dövlətləri Təşkilatı -nın fəaliyyətndəki problemlərə aşağıdakılardan hansı aid deyil?

- a) ☐ Ticarət və iqtisadi inkişaf
 - b) ☐ əmtənin sərbəst hərəkəti
 - c) ☐ kapitalın sərbəst hərəkəti
 - d) ☐ Valyuta ittifaqı
 - e) ☐ **Xarici siyasət yeritmək**
-

79.Sual: Amerika Dövlətlərarası İnvestisiya Korporasiyası –na aşağıdakılardan hansı daxil deyil?

- a) ☐ ABŞ
 - b) ☐ Almaniya
 - c) ☐ İsrail
 - d) ☐ Yaponiya
 - e) ☐ **Paraqvay**
-

80.Sual: Amerika Dövlətlərarası İnvestisiya Korporasiyası fəaliyyətində hansı istiqamətləri əsas götürür?

- a) ☐ Layihələrin maliyyələşdirilməsi
- b) ☐ İri miqyaslı layihələrin həyata keçirilməsi
- c) ☐ Kiçik miqyaslı layihələrin həyata keçirilməsi

d) ☐ **Hüquqi cəhətdən müstəqil olmaq**

e) ☐ Heç biri

81.Sual: Amerika Dövlətlərarası İnvestisiya Korporasiyasına neçə dövlət daxildir?

a) ☐ **34**

b) ☐ 7

c) ☐ 27

d) ☐ 3

e) ☐ 15

82.Sual: Şimali Amerika Azad Ticarət Zonası (NAFTA)-ya neçə dövlət daxildir?

b) ☐ 7

d) ☐ **3**

f) ☐ 15

h) ☐ 34

j) ☐ 17

83.Sual: ABŞ ilə Kanada arasında avtomobil sənayesi məhsulları satışı müqaviləsi nə vaxt imzalanıb?

a) ☐ **1994**

b) ☐ 1993

c) ☐ 1989

d) ☐ 1991

e) ☐ 1995

84.Sual: Şimali Amerika Azad Ticarət Zonası (NAFTA)-nın ilk təməli neçənci ildə qpyulub?

- a) ☐ 1947
 - b) ☐ 1994
 - c) ☒ **1965**
 - d) ☐ 1989
 - e) ☐ 2010
-

85.Sual: BMT-nin yaradılması barədə nizamnamə təsdiq edilib:

- a) ☒ **24 oktyabr 1945**
 - b) ☐ 26 iyun 1945
 - c) ☐ 24 sentyabr 1946
 - d) ☐ 23 avqust 1945
 - e) ☐ Heç biri
-

86.Sual: BMT-nin iqtisadi və sosial şurası nə vaxt yaradılıb və neçə üzvü var?

- a) ☐ 1945 ,54
 - b) ☒ **1946, 54**
 - c) ☐ 1986, 168
 - d) ☐ 1947, 27
 - e) ☐ Heç biri
-

87.Sual: BMT-nin sənayenin inkişafı təşkilatı neçə ölkəni birləşdirir?

- a) ☐ 172
- b) ☐ 178
- c) ☒ **168**
- d) ☐ 187

e) ☐ 182

88.Sual: Beynəlxalq Valyuta Fondu neçə ölkəni birləşdirir?

a) ☐ 187

b) ☐ 178

c) ☐ 168

d) ☐ 185

e) ☐ 158

89.Sual: Beynəlxalq yenidənqurma və İnkişaf Bankı neçə ölkəni birləşdirir?

a) ☐ 185

b) ☐ 168

c) ☐ 54

d) ☐ 164

e) ☐ 182

90.Sual: Beynəlxalq Maliyyə Korporasiyası neçə ölkəni birləşdirir?

a) ☐ 172

b) ☐ 175

c) ☐ 185

d) ☐ 168

e) ☐ 182

91.Sual: İnvestisiya Təminatı üzrə Beynəlxalq Agentliyin neçə üzvü var?

a) ☐ 168

b) ☒ 164

c) ☐ 185

d) ☐ 175

e) ☐ 187

92.Sual: Paris klubu nə vaxt yaradılıb?

a) ☐ 1956

b) ☐ 1945

c) ☐ 1946

d) ☒ 1961

e) ☐ 1986

93.Sual: London klubuna neçə institut daxildir?

☐ 56

☐ 50

☒ 40

☐ 42

☐ 47

94.Sual: FAO neçənci ildə yaradılıb?

☐ 1956

☐ 1946

☒ 1945

☐ 1977

☐ Heç biri

95.Sual: Beynəlxalq kənd təsərrüfatının İnkişaf Fondu neçənci ildə fəaliyyətə başlayıb?

- a) ☒ **1977**
- b) ☐ 1976
- c) ☐ 1958
- d) ☐ 1947
- e) ☐ 1964

96.Sual: Ümumdünya Turizm Təşkilatına uyğun olaraq neçə dövlət , dövlət birləşməsi , və dövlət birliyi daxildir?

- a) ☒ **130 ,4 , 329**
- b) ☐ 130, 5, 328
- c) ☐ 130, 3, 329
- d) ☐ 129, 4, 330
- e) ☐ Heç biri

97.Sual: İqtisadi inkişaf və əməkdaşlıq təşkilatının iqamətgahı harada yerləşir?

- a) ☒ **Paris**
- b) ☐ London
- c) ☐ Roma
- d) ☐ Cenevrə
- e) ☐ Heç biri

98.Sual: Beynəlxalq Energetika Agentliyi nə vaxt yaradılıb?

- ☒ **1974**
- ☐ 1958

☐ 1947

☐ 1982

☐ 1961

99.Sual: Nüvə enerjisi üzrə Agentlik nə vaxt yaradılıb?

a) ☐ 1974

b) ☒ 1958

c) ☐ 1947

d) ☐ 1982

e) ☐ Heç biri

100.Sual: Avropa Şurası neçə ölkəni birləşdirir?

a) ☒ 44

b) ☐ 47

c) ☐ 48

d) ☐ 43

e) ☐ 41

101.Sual: Millətlər liqası nə vaxt yaradılıb?

a) ☐ 1946

b) ☒ 1931

c) ☐ 1947

d) ☐ 1956

e) ☐ 1964

102.Sual: Millətlər Liqası neçə ölkəni birləşdirir?

- a) ☒ **53-54**
 - b) ☐ 42-43
 - c) ☐ 41-42
 - d) ☐ 54-55
 - e) ☐ 51-52
-

103.Sual: BMT-nin Ticarət və İnkişaf Üzrə Konfransı harada yaranıb?

- a) ☐ Paris
 - b) ☐ London
 - c) ☐ Roma
 - d) ☒ **Cenevrə**
 - e) ☐ Heç biri
-

104.Sual: Cənubi Amerika Ümumi bazarına aşağıdakılardan hansı aid deyil?

- a) ☐ Argentina
 - b) ☐ Braziliya
 - c) ☐ Paraqvay
 - d) ☐ Uruqvay
 - e) ☒ **İsveçrə**
-

105.Sual: “Kolombo Planı”nda əsas məqsəd:

- ☒ **Ölkələrin iqtisadi və sosial inkişafı fəaliyyəti üzrə razılaşdırılmış siyasət yeritmək**
- ☐ Ada ölkələrini birləşdirmək

- ☐ ASOR (Asiya Sakit Okean Regionu) beynəlxalq münasibətlər sistemində dinamik iqtisadi artım təmin etmək
 - ☐ İrriqasiya işləri , kənd rayonlarının inkişafı, heyvandarlıq, balıqçılığın inkişafını təmin etmək
 - ☐ Heç biri
-

106.Sual: Məhsuldarlıq məsələsi üzrə Asiya təşkilatı nəyə xidmət edir?

- a) ☐ **Sahibkarlıq fəaliyyətində məhsuldarlığın artırılmasına və iqtisadi inkişafında əməkdaşlığın genişlənməsinə**
 - b) ☐ Ölkələrin iqtisadi və sosial inkişafı fəaliyyəti üzrə razılaşdırılmış siyasət yeritmək
 - c) ☐ ASOR (Asiya Sakit Okean Regionu) beynəlxalq münasibətlər sistemində dinamik iqtisadi artım təmin etmək
 - d) ☐ İrriqasiya işləri , kənd rayonlarının inkişafı, heyvandarlıq, balıqçılığın inkişafını təmin etmək
 - e) ☐ Heç biri
-

107.Sual: Məhsuldarlıq Məsələsi üzrə Asiya təşkilatı nə vaxt yaranıb?

- a) ☐ **1961**
 - b) ☐ 1958
 - c) ☐ 1977
 - d) ☐ 1972
 - e) ☐ Heç biri
-

108.Sual Cənubi-Şərqi Asiya dövlətləri Birliyi (ASEAN) nə ilə diqqəti cəlb edir?:

- a) ☐ **ASOR (Asiya Sakit Okean Regionu) beynəlxalq münasibətlər sistemində dinamik iqtisadi artım təmin etmək**
- b) ☐ Ada ölkələrini birləşdirmək

- c) ☐ İrriqasiya işləri , kənd rayonlarının inkişafı, heyvandarlıq, balıqçılığın inkişafını təmin etmək
 - d) ☐ Ölkələrin iqtisadi və sosial inkişafı fəaliyyəti üzrə razılaşdırılmış siyasət yeritmək
 - e) ☐ Heç biri
-

109.Sual: ATEŞ nə deməkdir?

- a) ☐ **Sakit Okean İqtisadi əməkdaşlığı**
 - b) ☐ Cənubi-Şərqi Asiya dövlətləri birliyi
 - c) ☐ Məhsuldarlıq məsələsi üzrə Asiya təşkilatı
 - d) ☐ Cənubi-Şərqi Asiya dövlətləri birliyi
 - e) ☐ Heç biri
-

110.Sual: ASEAN nədir?

- a) ☐ Sakit Okean İqtisadi əməkdaşlığı
 - b) ☐ Cənubi Sakit Okean forumu
 - c) ☐ **Cənubi-Şərqi Asiya dövlətləri birliyi**
 - d) ☐ Məhsuldarlıq məsələsi üzrə Asiya təşkilatı
 - e) ☐ Heç biri
-

111.Sual: FİDCİ verilənlərdən hansına aiddir?

- a) ☐ **Cənubi Sakit Okean Forumu**
- b) ☐ Kolombo Planı
- c) ☐ ATEŞ
- d) ☐ Sakit Okeanın Cənub hissəsi ölkələri komissiyası
- e) ☐ Düzgün cavab yoxdur

112.Sual: OPEC harada yaranıb?

- a) ☐ Əlcəzair
- b) ☒ Bağdad
- c) ☐ Tehran
- d) ☐ Ankara
- e) ☐ Heç biri

113.Sual: OPEC neçə ölkəni birləşdirir?

- a) ☒ 12
- b) ☐ 16
- c) ☐ 14
- d) ☐ 8
- e) ☐ 10

114.Sual: Kofe üzrə beynəlxalq təşkilat nə vaxt yaranıb?

- a) ☒ 1962
- b) ☐ 1963
- c) ☐ 1972
- d) ☐ 1973
- e) ☐ 1952

115.Sual: BMT-nin Afrika ölkələri üçün təşkil olunmuş komissiyası neçə ölkəni birləşdirir?

- a) ☒ 53
- b) ☐ 54

- c) ☐ 55
 - d) ☐ 52
 - e) ☐ 49
-

116.Sual: Ümumdünya İntellektual Mülkiyyət təşkilatı neçə ölkə daxildir?

- a) ☐ 142
 - b) ☐ 146
 - c) ☒ **156**
 - d) ☐ 158
 - e) ☐ 162
-

117.Sual: Beynəlxalq əmək təşkilatı hansı sülh müqaviləsinə əsasən yaradılıb?

- a) ☐ Panama
 - b) ☐ Montevideo
 - c) ☒ **Versal**
 - d) ☐ Paraqvay
 - e) ☐ Heç biri
-

118.Sual: Beynəlxalq Əmək Təşkilatının iqamətgahı haradadır?

- a) ☒ **Cenevrə**
- b) ☐ Paris
- c) ☐ Roma
- d) ☐ Londo

n

- e) ☐ Heç biri

119.Sual: Ümumdünya İntellektual Mülkiyyəti Təşkilatı neçə dövlətin iştirakı ilə yaradılıb?

☐ 74

☐ 76

☐ 72

☐ 68

☐ 67

120.Sual: BMT-nin Avropa İqtisadi komissiyası neçə dövləti birləşdirir və nə vaxtdan fəaliyyət göstərir?

a) ☐ 1947, 55

b) ☐ 1946 ,55

c) ☐ 1948 ,53

d) ☐ 1952 .55

e) ☐ Heç biri

121.Sual: Asiya inkişaf bankında aşağıdakılardan hansına daha çox üstünlük verilmir?

a) ☐ Kənd Təsərrüfatı

b) ☐ Energetika

c) ☐ Nəqliyyat və rabitə

d) ☐ İnfrastruktura sahəsi

e) ☐ Düzgün cavab yoxdur

122.Sual: Cəmi kapital yaradılmasında İEOÖ neçə faiz səsə malikdirlər?

- a) ☐ 60 faiz
 - b) ☒ 40 faiz
 - c) ☐ 17 faiz
 - d) ☐ 14 faiz
 - e) ☐ 55 faiz
-

123.Sual: Cəmi kapital yaradılmasında İEOÖ neçə faiz paya malikdirlər?

- a) ☒ 60 faiz
 - b) ☐ 40 faiz
 - c) ☐ 17 faiz
 - d) ☐ 14 faiz
 - e) ☐ 55 faiz
-

124.Sual: Bank vəsaiti formalaşma mənbəyinə , təyinatına ,və verilmə şərtlərinə görə bölünür:

1) Adi vəsait fondu 2) Yardım fondu 3)Xüsusi fond 4)İnkişaf fondu

- ☐ 1.2
 - ☒ 1.3
 - ☐ 2.4
 - ☐ 3.4
 - ☐ 1.4
-

125.Sual: Maldiv aşağıdakılardan hansına aiddir?

- a) ☐ Cənubi Asiyanın Regional Əməkdaşlığı birliyi
- b) ☐ Qərbi Afrika dövlətlərinin iqtisadi birliyi

- c) ☐ Cənubi Şərqi Asiya dövlətləri birliyi
 - d) ☐ Afrika dövlətləri üzrə regional iqtisadi təşkilatlar
 - e) ☐ Heç biri
-

126.Sual: Nigeriya İnəmə Fondu neçənci ildə qurulub?

- a) ☐ 1972
 - b) ☐ 1974
 - c) ☐ 1975
 - d) ☒ 1976
 - e) ☐ 1982
-

127.Sual: Nigeriya İnəmə Fondunun 2000-ci ildə vəsaiti təqribən nə qədər olub?

- a) ☐ ~200 mln dollar
 - b) ☒ ~400 mln dollar
 - c) ☐ ~352 mln dollar
 - d) ☐ ~350 mln dollar
 - e) ☐ ~350-400 mln dollar
-

128.Sual: Aşağıdakılardan hansılar həm də gömrük və iqtisadi ittifaqın üzvüdürlər? 1) MAR 2) Nepal 3) Bonqladeş 4) Kamerun

- ☐ 1,2
 - ☐ 2,4
 - ☒ 1,4
 - ☐ 3,4
 - ☐ 1,3
-

129.Sual: Cənubi Afrika inkişaf Birliyi inkişaf proqramında sənaye və ticarət sahəsinə hansı dövlət müəyyənləşdirilib?

- a) ☐ Anqola
 - b) ☐ Zambiya
 - c) ☐ Zimbabve
 - d) ☐ Namibiya
 - e) ☒ **Tanzaniya**
-

130.Sual: Cənubi Afrika inkişaf Birliyi inkişaf proqramında balıqçılıq və dəniz ehtiyatları sahəsinə hansı dövlət müəyyənləşdirilib?

- a) ☐ Anqola
 - b) ☐ Zambiya
 - c) ☐ Zimbabve
 - d) ☒ **Namibiya**
 - e) ☐ Tanzaniya
-

131.Sual: Cənubi Afrika inkişaf Birliyi inkişaf proqramında daxili strukturlardan balıq ovlamaq və meşə təsərrüfatı sahəsinə hansı dövlət müəyyənləşdirilib?

- a) ☐ Namibiya
 - b) ☐ Zimbabve
 - c) ☒ **Molovi**
 - d) ☐ Anqola
 - e) ☐ Heç biri
-

132.Sual: Şərqi və Cənubi Afrikanın Ümumi Bazarı Birliyinin əsas məqsədlərinə aid deyil?

- a) ☐ Sabit dnamik artım və inkişafa nail olmaq

- b) ☐ Xarici və yerli investisiya cəlb edilməsinə şərait yaratmaq
 - c) ☐ Afrika İqtisadi Birliyi yaradılması tədbirlərinə üstünlük vermək
 - d) ☐ Eyni siyasi mövqedən çıxış etmək
 - e) ☒ **Hamısı aiddir**
-

133.Sual: Şərqi və Cənubi Afrikanın ümumi Bazarı neçə dövləti birləşdirir?

- a) ☐ 21
 - b) ☐ 19
 - c) ☐ 17
 - d) ☒ **20**
 - e) ☐ 22
-

134.Sual: Verilən dövlətlərdən hansı Ərəb İqtisadi birliyi Şurasına aiddir?

- a) ☐ Suriya
 - b) ☐ Somali
 - c) ☐ Fələstin
 - d) ☐ Suriya
 - e) ☒ **Hamısı aiddir**
-

135.Sual: Ərəb İqtisadi və Sosial inkişafı fondu üzvlərinin sayı Afrika inkişaf fondunun üzvlərinin sayından nə qədər fərqlənir?

- a) ☐ 3
- b) ☐ 4
- c) ☒ **5**
- d) ☐ 6

e) ☐ 7

136.Sual: Ərəb Valyuta fonduna Ərəb liqası dövlətlərindən neçəsi daxildir?

a) ☒ 20

b) ☐ 23

c) ☐ 25

d) ☐ 17

e) ☐ Düzgün cavab yoxdur

137.Sual: Tekstil sənayesi üzrə Ərəb İttifaqı harada fəaliyyət göstərir?

a) ☐ Sudan

b) ☒ Suriya

c) ☐ İraq

d) ☐ İordaniya

e) ☐ Yəmən

138.Sual: Şəkər üzrə Ərəb federasiyası harada fəaliyyətdədir?

a) ☒ Sudan

b) ☐ Suriya

c) ☐ İraq

d) ☐ İordaniya

e) ☐ Yəmən

139.Sual: Gəmiçilik üzrə Ərəb Federasiyası harada fəaliyyət göstərir?

a) ☐ Sudan

- b) ☐ Suriya
 - c) ☒ İraq
 - d) ☐ İordaniya
 - e) ☐ Yəmən
-

140.Sual: Sement və İnşaat materilları üzrə Ərəb İttifaqı harada fəaliyyət göstərir?

- ☐ Sudan
 - ☒ Suriya
 - ☐ İraq
 - ☐ İordaniya
 - ☐ Yəmən
-

141.Sual: Ərəb Bankı -Afrikanın İqtisadi inkişafı Ərəb dövlətləri Birliyinin üzvlərinin sayı Qərbi Afrika İnkişaf Bankının üzvlərinin sayından nə qədər fərqlənir?

- a) ☒ 5
 - b) ☐ 6
 - c) ☐ 7
 - d) ☐ 8
 - e) ☐ Fərqlənmir
-

142.Sual: BMT-nin Sənayenin İnkişafı Təşkilatı Baş Konfransının keçirdiyi sesiyada hansı məsələlər barədə qərarlar alınır?

- a) ☐ Büdcənin təsdiqi
- b) ☒ Təşkilatın fəaliyyət proqramını qəbul etmək
- c) ☐ Maliyyə ehtiyatlarının istifadəsi üzrə nəzarət
- d) ☐ Təşkilatın iş prinsipini müəyyən etmək

e) ☐ Hamısı

143.Sual: BMT-nin Sənayenin İnkişafı Təşkilatı -da BAŞ KONFRANS hər növbəti sesiyanı neçə ildən bir həyata keçirir?

☐ 2

☐ 3

☐ 1.5

☐ 2.5

☐ Hər il

144.Sual: Sənaye mülkiyyətinin mühafizəsi təşkilatında İntellektual mülkiyyət dedikdə nə nəzərdə tutulur?

a) ☐ **Sənaye mülkiyyəti və müəlliflik hüququnun obyektı**

b) ☐ Təşkilatın məqsədinə çatmaq barəsindəki siyasəti

c) ☐ Katiblik, Baş direktor və s. qəbul etdiyi prinsiplərin saxlanılması

d) ☐ Baş məclisin qərarı obyektı

e) ☐ Heç biri

145.Sual: 1968-ci ildə İsveçrədə “sənaye nümunələri və modellərinin beynəlxalq təyinatı” barədə razılaşma:

a) ☐ Lissabon

b) ☐ Haaqa

c) ☐ Madrid

d) ☐ **Lakorn**

- e) ☐ Paris
-

146.Sual: 1925-ci ildə sənaye nümunələri və modelləri barədə razılaşma:

- a) ☐ Lissabon
b) ☒ Haaqa
c) ☐ Madrid
d) ☐ Lakorn
e) ☐ Paris
-

147.Sual: 1958-ci ildə Əmtəələrin mənşələri haqqında məlumatların qurunmasına dair razılaşma:

- a) ☒ Lissabon
b) ☐ Haaqa
c) ☐ Madrid
d) ☐ Lakorn
e) ☐ Paris
-

148.Sual: 1974-cü ildə baş tutmuş FAO-nun konfransı hansıdır?

- a) ☒ Ərzaq konfransı
b) ☐ Aqrar islahat və kənd təsərrüfatının inkişafı Ümumdünya konfransı
c) ☐ Balıq ehtiyatlarının inkişafı və səmərəli istifadə edilməsi üzrə Ümumdünya konfransı
d) ☐ Qida üzrə Ümumdünya Konfransı
e) ☐ Ərzaqla təmin olunma üzrə Ümumdünya konfransı
-

149.Sual: 1979-cu ildə baş tutmuş FAO-nun konfransı hansıdır?

- a) ☐ Ərzaq konfransı
 - b) ☒ **Aqrar islahat və kənd təsərrüfatının inkişafı Ümumdünya konfransı**
 - c) ☐ Balıq ehtiyatlarının inkişafı və səmərəli istifadə edilməsi üzrə Ümumdünya konfransı
 - d) ☐ Qida üzrə Ümumdünya Konfransı
 - e) ☐ Ərzaqla təmin olunma üzrə Ümumdünya konfransı
-

150.Sual: FAO-nun ərazi şöbəsinə aşağıdakılardan hansı aid deyil?

- a) ☐ Afrika
 - b) ☐ Asiya-Sakit okean
 - c) ☐ Avropa
 - d) ☐ Latın Amerikasısı və karib hövzəsi
 - e) ☒ **Hamısı aiddir**
-

151.Sual: FAO-nun fəaliyyəti əsasən aşağıdakı mənbələr hesabına maliyyələşdirilmir?

- a) ☐ Üzv olan dövlətlərin üzvlük haqqı
 - b) ☐ Üzv olan dövlətlərin trust fondu
 - c) ☐ İnkişaf proqramının yardımı
 - d) ☐ Ümumdünya Bankının ayırmaları
 - e) ☒ **Hər il yeni layihə əsasında ayrılan maliyyə**
-

152.Sual: FAO-nun ALİ rəhbər orqanı aşağıdakılardan hansıdır?

- a) ☒ **Konfrans**
- b) ☐ Komitə
- c) ☐ Departament

- d) ☐ Konsulluq
 - e) ☐ Heç biri
-

153.Sual: Beynəlxalq kənd təsərrüfatının inkişaf fondunda hansı departament yoxdur?

- a) ☐ Təhlil və Tədqiqat
 - b) ☐ Daxili Audit
 - c) ☐ Hüquqi xidmət
 - d) ☐ Proqramların idarə edilməsi
 - e) ☐ **İqtisadi və sosial siyasət**
-

154.Sual: Beynəlxalq kənd təsərrüfatının inkişaf fondu neçə növ borc verir?

- a) ☐ 1
 - b) ☐ 2
 - c) ☐ **3**
 - d) ☐ 4
 - e) ☐ Borc vermir
-

155.Sual: BMT-nin Afrika ölkələri üçün iqtisadi komissiyasının katibliyinə hansı bölmə daxil deyil?

- a) ☐ Kənd təsərrüfatı şöbəsi
 - b) ☐ Sənaye şöbəsi
 - c) ☐ **İqtisadi proqnozlaşdırma**
 - d) ☐ Təbii ehtiyatlar şöbəsi
 - e) ☐ Afrika ticarət mərkəzi
-

156.Sual: Avropa investisiya Bankı hansı müqaviləyə əsasən yaradılıb?

- a) ☐ **Roma**
 - b) ☐ Panama
 - c) ☐ Montevideo
 - d) ☐ Versal
 - e) ☐ Heç biri
-

157.Sual: Avropa Mülki Aviasiya konfransına hansı dövlət daxil deyil?

- a) ☐ Litva
 - b) ☐ Türkiyə
 - c) ☐ Kipr
 - d) ☐ Slovakiya
 - e) ☐ **Avstraliya**
-

158.Sual: Avropa İqtisadi məkanı aşağıdakılardan hansıların qərarı nəzərə alınaraq yaradılıb? 1) Avropa Azad Ticarət Birliyi 2) Avropa Mülki Aviasiya Konfransı 3) Avropa Nəqliyyat Nazirlərinin Konfransı 4) Avropa İttifaqı

- a) ☐ 2,4
 - b) ☐ **1,4**
 - c) ☐ 2, 3
 - d) ☐ 1 ,3
 - e) ☐ 1 ,2
-

159.Sual: Beynəlxalq əməkdaşlıq Bankında hansı dövlətdən 11 bank iştirak edir?

- a) ☐ **Polşa**
- b) ☐ Çexiya
- c) ☐ Bolqarıstan

- d) ☐ Slovakiya
 - e) ☐ Rusiya
-

160.Sual: Beynəlxalq əməkdaşlıq Bankında hansı dövlətdən 7 bank iştirak edir?

- a) ☐ Polşa
 - b) ☒ Çexiya
 - c) ☐ Bolqarıstan
 - d) ☐ Slovakiya
 - e) ☐ Rusiya
-

161.Sual: Beynəlxalq əməkdaşlıq Bankında hansı dövlətdən 12 bank iştirak edir?

- a) ☐ Polşa
 - b) ☐ Çexiya
 - c) ☒ Bolqarıstan
 - d) ☐ Slovakiya
 - e) ☐ Rusiya
-

162.Sual: Qara Dəniz Ticarət və İnkişaf bankında hansı dövlətlərin kvatası 16.5%dir?

- a) ☐ Azərbaycan , Ermənistan , Gürcüstan, Albaniya , Moldova
 - b) ☒ Yunanıstan , Türkiyə
 - c) ☐ Bolqarıstan , Rumıniya , Ukrayna
 - d) ☐ Azərbaycan , Türkiyə , Moldova
 - e) ☐ Türkiyə , Albaniya , Yunanıstan , Bolqarıstan
-

163.Sual: Qara Dəniz Ticarət və İnkişaf bankında hansı dövlətlərin kvatası 2 %dir?

- a) ☐ **Azərbaycan , Ermənistan , Gürcüstan, Albaniya , Moldova**
 - b) ☐ Yunanıstan ,Türkiyə
 - c) ☐ Bolqarıstan , Rumiya , Ukrayna
 - d) ☐ Azərbaycan , Türkiyə , Moldova
 - e) ☐ Türkiyə , Albaniya , Yunanıstan , Bolqarıstan
-

164.Sual: Mərkəzi Amerika İqtisadi inteqrasiya Bankının tərkibinə daxil olan Mərkəzi Amerika iqtisadi inteqrasiya fondunun məqsədi:

- a) ☐ Şəhər təsərrüfatı və mənzil tikintisini maliyyələşdirmək
 - b) ☐ Xüsusi kapitallara malik olan bir çox digər fondların da idarə edilməsini həyata keçirir
 - c) ☐ **Üzv olan ölkələrdə infrastrukturunun inkişafı layihələrini maliyyələşdirir**
 - d) ☐ Şəhər və kənd rayonlarının inkişafını maliyyələşdirir
 - e) ☐ Düzgün cavab yoxdur
-

165.Sual: Karib Birliyi və Karib Ümumi Bazarı-KARIKOM aşağıdakılardan hansılarla yaxından əlaqədardır? 1) BMT 2) BVF 3) ŞKDT 4) ABT 5) NAFTA

- a) ☐ 1.3.4
 - b) ☐ 1.2.3
 - c) ☐ 2.3.4
 - d) ☐ **1.2.5**
 - e) ☐ 2.3.5
-

166.Sual: Energetika üzrə Latın Amerikasını təşkilatının müxtəlif illərdə qəbul etdiyi bəyannamələr sırasında hansı uyğunluq doğru deyil?

- a) ☐ 1979- "Səmərəli enerji təchizatı və enerji istehlakı" üzrə proqramın reallaşdırılmasına dair

- b) ☐ **1981 – “Ərazi üzrə əməkdaşlığın gücləndirilməsinə dair”**
 - c) ☐ 1988 – “energetika bölməsində maliyyə problemlərinə dair”
 - d) ☐ 1990- “enerji ilə təchiz olunma imkanları və özünü enerji ilə təmin etmə problemlərinə dair”
 - e) ☐ 1981 – “ Latın Amerikasrı ölkələrinin energetika əməkdaşlığı proqramı”na dair
-

167.Sual: Beynəlxalq hüquqşünasların fikrinə görə ilk beynəlxalq təşkilat nə vaxt harda yaradılıb?

- a) ☐ **1815 Reyn**
 - b) ☐ 1945 BMT
 - c) ☐ 1949 NATO
 - d) ☐ 1975 ATƏT
 - e) ☐ 1993 MDB
-

168.Sual: Kapitalizmin inkişafı xas olan ziddiyyətlər nə ilə nəticələndi?

- a) ☐ **Dünya Müharibəsi**
 - b) ☐ Sənayenin inkişafı
 - c) ☐ İqtisadi əlaqələrin güclənməsi
 - d) ☐ TMK sıradan çıxması ilə
 - e) ☐ Dünya Bankının inkişafı
-

169.Sual: "Millətlər Liqası" neçənci ildə yaradılmışdır?

- a) ☐ **1919**
- b) ☐ 1929

- c) ☐ 1939
 - d) ☐ 1949
 - e) ☐ 1958
-

170.Sual: “Müttəfiqlər Bəyannaməsi” neçənci ildə imzalanmışdır?

- a) ☒ **1941 12 iyun**
 - b) ☐ 1949 3 iyun
 - c) ☐ 1962 12 aprel
 - d) ☐ 1919 18 may
 - e) ☐ 1941 14 avqust
-

171.Sual: “Atlantika Xartiyası” adlanan sənəd nə zaman imzalanmışdır?

- a) ☒ **14 avqust 1941-ci il**
 - b) ☐ 12 iyun 1941-ci il
 - c) ☐ 1 yanvar 1942-ci il
 - d) ☐ 30 oktyabr 1943-cü il
 - e) ☐ 1 dekabr 1943-cü il
-

172.Sual: “Yalta” konfransı nə zaman keçirilmişdir?

- a) ☒ **11 fevral 1945-ci il**
 - b) ☐ 14 avqust 1941-ci il
 - c) ☐ 1 yanvar 1942-ci il
 - d) ☐ 1 dekabr 1943-cü il
 - e) ☐ 30 oktyabr 1943-cü il
-

173.Sual: BMT TŞ-nın neçə daimi üzvü var?

- a) ☐ 5
 - b) ☐ 10
 - c) ☐ 7
 - d) ☐ 15
 - e) ☐ 27
-

174.Sual: BMT günü?

- a) ☐ 24 oktyabr
 - b) ☐ 30 oktyabr
 - c) ☐ 3 iyun
 - d) ☐ 12 aprel
 - e) ☐ 11 fevral
-

175.Sual: BMT-nin neçə üzvü var?

- a) ☐ 191
 - b) ☐ 200
 - c) ☐ 190
 - d) ☐ 205
 - e) ☐ 210
-

176.Sual: BMT-nin əsas orqanları? 1.Baş Məclis 2. Təhlükəsizlik Şurası 3. Dünya Bankı 4. Qəyyumluq Şurası

- a) ☐ 1,2,3,4
- b) ☐ 1,2,3

- c) ☐ 2,3,4
 - d) ☐ 1,3,4
 - e) ☐ 1,3
-

177.Sual: BMT TŞ-nin qeyri daimi üzvləri neçə il müddətinə seçilir?

- a) ☐ 2
 - b) ☐ 3
 - c) ☐ 4
 - d) ☐ 5
 - e) ☐ 7
-

178.Sual: BMT-nin müntəzəm büdcəsi nə qədərdir?

- a) ☐ 1.3 mlrd \$
 - b) ☐ 2 mlrd \$
 - c) ☐ 2.3 mlrd \$
 - d) ☐ 3 mlrd \$
 - e) ☐ 4.1 mlrd \$
-

179.Sual: BMT çərçivəsində iqtisadi əməkdaşlıq orqanları sisteminin əsas struktur bölmələri BMT-nin hansı orqanları hesab edilir? 1. Baş Məclis 2. İqtisadi və Sosial Şura 3. Baş Katiblik 4. Qəyyumluq Şurası

- a) ☐ 1,2,3
- b) ☐ 1,2,4
- c) ☐ 2,3,4
- d) ☐ 1,2
- e) ☐ 2,4

180.Sual: BMT Baş Məclisi nə zaman Ticarət və İnkişaf üzrə konfrans (YUNKTAD) Təsis edən qətnamə qəbul etmişdir?

- a) ☒ 1964
- b) ☐ 1966
- c) ☐ 1965
- d) ☐ 1967
- e) ☐ 1971

181.Sual: Birləşmiş Millətlərin Sənaye üzrə Təşkilatı (YUNİDO) nə zaman yaradılıb?

- a) ☒ 1966
- b) ☐ 1968
- c) ☐ 1970
- d) ☐ 1978
- e) ☐ 1988

182.Sual: BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı nə zaman yaradılmışdır?

- a) ☒ 1945
- b) ☐ 1946
- c) ☐ 1947
- d) ☐ 1948
- e) ☐ 1951

183.Sual: Afrika İqtisadi Komissiyası (AFİK) neçənci ildə yaradılıb?

- a) ☒ 1958
- b) ☐ 1959

- c) ☐ 1957
 - d) ☐ 1956
 - e) ☐ 1961
-

184.Sual: Latın Amerikasını və Karib hövzəsi İqtisadi Komissiyası (LAKİK) nə zaman yaradılıb?

- a) ☒ 1948
 - b) ☐ 1949
 - c) ☐ 1947
 - d) ☐ 1946
 - e) ☐ 1958
-

185.Sual: Asiya və Sakit Okean İqtisadi və Sosial Komissiyası (ASOİSK) nə zaman təsis edilmişdir?

- a) ☒ 1947
 - b) ☐ 1948
 - c) ☐ 1950
 - d) ☐ 1952
 - e) ☐ 1966
-

186.Sual: Qərbi Asiya İqtisadi və Sosial komissiyası (QAİSK) nə zaman yaradılmışdır?

- a) ☒ 1974
 - b) ☐ 1975
 - c) ☐ 1976
 - d) ☐ 1977
 - e) ☐ 1984
-

187.Sual: Qəyyumluq Şurasının fəaliyyəti Nizannaməsinin neçənci fəslə ilə tənzimlənir

- a) ☐ 13
 - b) ☐ 20
 - c) ☐ 9
 - d) ☐ 5
 - e) ☐ 17
-

188.Sual: BMT-nin Təhsil Elm və Mədəniyyət Məsələləri təşkilatı necə adlanır?

- a) ☐ YUNESKO
 - b) ☐ İSESKO
 - c) ☐ UNICEF
 - d) ☐ FAO
 - e) ☐ YUNİDO
-

189.Sual: BMT-nin xərclərinə nəzarət etmək üçün hansı mexanizmi müvcuddur?

- a) ☐ Daxili nəzarət
 - b) ☐ Heç bir mexanizm yoxdur
 - c) ☐ Siyasi nəzarət
 - d) ☐ Xarici nəzarət
 - e) ☐ hamısı doğrudur
-

190.Sual: “Minillik Bəyannamə”nin məqsədlərinə aiddir? 1. Ümumi ibtidai təhsilə nail olmaq 2. gender bərabərliyini təmin etmək 3. Uşaq ölümü hallarını azaltmaq 4. Ana sağlamlığının yaxşılaşdırmaq

- a) ☐ 1,2,3,4
- b) ☐ 1,2,3

- c) ☐ 1,2,4
 - d) ☐ 2,3,4
 - e) ☐ 1,3,4
-

191.Sual: BMT-nin Ətraf Mühit üzrə proqramı necə adlanır?

- a) ☒ **YUNEP**
 - b) ☐ YUNESCO
 - c) ☐ YUNİDO
 - d) ☐ AİK
 - e) ☐ FAO
-

192.Sual: Müasir Mərhələrdə beynəlxalq tənzimləməsinin əsas vəzifələri? 1. özəl sahibkarlığın inkişafı yardım göstərmək 2. ölkələr arasında müxtəlif formalarda iqtisadi əməkdaşlıq inkişaf 3. dünya iqtisadiyyatının inkişafı və valyuta maliyyə sferasında sabitliyinin təmin edilməsi.

- a) ☒ **1,2,3**
 - b) ☐ 1,2
 - c) ☐ 2,3
 - d) ☐ 1,3
 - e) ☐ Yalnız 1
-

193.Sual: Beynəlxalq tənzimlənmə aşağıdakı əsas istiqamətlər üzrə həyata keçirilir. 1. iqtisadi və sənaye əməkdaşlığı 2. nəqliyyat sahəsində əməkdaşlıq 3. valyuta- maliyyə sferasında əməkdaşlıq

- a) ☒ **1,2,3**
- b) ☐ 1,2
- c) ☐ 2,3
- d) ☐ 1,3

e) ☐ yalnız 3

194.Sual: Göstərilən qaydalardan hansıları Beynəlxalq hökumətərarası təşkilatın yaradılma qaydalarına aiddir?1. təsis sənədinin qəbulu 2. təşkilatının strukturunun formalaşdırılması 3. baş orqan çağırılması

- a) ☐ 1,2,3
 - b) ☐ 2,3
 - c) ☐ 1,3
 - d) ☐ 1,2
 - e) ☐ Yalnız 3
-

195.Sual: Dövlətlər arası təşkilatların yaradılmaında ən çox yayılmış üsul?

- a) ☐ **beynəlxalq müqavilə bağlanması**
 - b) ☐ beynəlxalq sülhün əldə edilməsi
 - c) ☐ hamısı doğrudur
 - d) ☐ iqtisadi əlaqə
 - e) ☐ sosial əlaqə
-

196.Sual: Beynəlxalq Təşkilatlar hansı qruplara bölünür?1.BMT sisteminə daxil olan beynəlxalq iqtisadi təşkilatlar 2. BMT sisteminə daxil olmayan beynəlxalq iqtisadi təşkilatlar 3. Regional təşkilatlar

- a) ☐ 1,2,3
 - b) ☐ 1,2
 - c) ☐ 1,3
 - d) ☐ 2,3
 - e) ☐ yalnız 3
-

197.Sual: WFP-nin əsas rolu?

- a) ☐ **adambaşına gəlirin səviyyəsi aşağı olan və ərzaq resurlarında kəskin çatışmazlıq hiss edilən ölkələrə yardım etmək**
 - b) ☐ maliyyə yardımı etmək
 - c) ☐ Beynəlxalq müqavilə imzalamaq
 - d) ☐ Səhiyyə sisteminə yardım etmək
 - e) ☐ Doğru cavab yoxdur
-

198.Sual: Beynəlxalq Əmək Təşkilatı neçənci ildən BMT-nin ixtisaslaşmış təşkilatı statusuna malikdir?

- a) ☐ **1946**
 - b) ☐ 1974
 - c) ☐ 1948
 - d) ☐ 1949
 - e) ☐ 1953
-

199.Sual: WMO təşkilatı neçənci ildə hansı səbəbələrə yaradılıb?

- a) ☐ **1950. Meteroloji tədqiqatlar sahəsində əməkdaşlıq yardım məqsədi**
 - b) ☐ 1951 Səhiyyəyə yardım məqsədilə
 - c) ☐ 1963 Təhsilə yardım məqsədilə
 - d) ☐ 1972 Turizm sektoruna yardım məqsədilə
 - e) ☐ Doğru cavab yoxdur
-

200.Sual: Beynəlxalq Telekomunikasiya İttifaqı neçəni ildə yaradılıb?

- a) ☐ **1994**
- b) ☐ 1945

- c) ☐ 1996
 - d) ☐ 1997
 - e) ☐ 1998
-

201.Sual: BMT-nin Atom Enerjisi ezrə Beynəlxalq Agentliyi?

- a) ☒ **MAQATE**
 - b) ☐ AİK
 - c) ☐ YUNİDO
 - d) ☐ FAO
 - e) ☐ LAKİK
-

202.Sual: Avropa Şurası neçənci ildə yaradılıb?

- a) ☒ **1949**
 - b) ☐ 1958
 - c) ☐ 1963
 - d) ☐ 1972
 - e) ☐ 1947
-

203.Sual: Avropa Şurasının neçə üzvü var?

- a) ☒ **47**
 - b) ☐ 45
 - c) ☐ 46
 - d) ☐ 44
 - e) ☐ 49
-

204.Sual: Avropa Təhlükəsizlik və əməkdaşlıq Təşkilatı (ATƏT) neçənci ildə yaradılıb?

- a) ☒ 1975
 - b) ☐ 1973
 - c) ☐ 1971
 - d) ☐ 1970
 - e) ☐ 1974
-

205.Sual: Regional banklara hansı aidiir? 1. Avropa İnvestisiya Bankı 2. Asiya İnkişaf Bankı 3. Latın Amerikasası İxrac Bankı

- a) ☒ 1,2,3
 - b) ☐ 1,2
 - c) ☐ 1,3
 - d) ☐ 2,3
 - e) ☐ yalnız 3
-

206.Sual: Regional fondlara və maliyyə təşkilatlarına aidiir? 1. Karib Dənizi Fondu 2. OPEK-in Xüsusi Fondu 3. Avropa Valyuta Fondu

- a) ☒ 1,2,3
 - b) ☐ 1,2
 - c) ☐ 2,3
 - d) ☐ 1,3
 - e) ☐ yalnız 1
-

207.Sual: Dünya əmtəə bazarlarının tənzimləməsi üzrə hökumətlərarası təşkilatlara aiddir? 1. Beynəlxalq Təşkilatlar 2. Beynəlxalq Təşkilatlar 3. Beynəlxalq Tədqiqat Qrupları 4. Beynəlxalq

Məşvərətçi Komitələr

☐ **1,2,3,4**

☐ 1,3,4

☐ 1,2,4

☐ 2,3,4

☐ Yalnız 2,3

208.Sual: Neft İxracatçısı ölkələrinin təşkilatı necə adlanır?

a) ☐ **OPEC**

b) ☐ OSCE

c) ☐ FAO

d) ☐ AİK

e) ☐ MAQATE

209.Sual: Göstərilən hansı ölkələr OPEC-in üzvüdür? 1. Əlcəzair 2. Azərbaycan 3. BƏƏ 4. İran

a) ☐ **1,3,4**

b) ☐ 1,2,3,4

c) ☐ 3,4

d) ☐ 1,3

e) ☐ yalnız 3

210.Sual: Hansı ölkə OPEC-in üzvüdür?

a) ☐ **Nigeriya**

b) ☐ Kolumbiya

c) ☐ Qana

d) ☐ Anqola

e) ☐ Çili

211.Sual: Göstərilən hansı Ərəb Neft İxracatçıları ölkələrinin təşkilatına aidiir? 1. Misir 2. İraq
3. Yəmən 4. Suriya

a) ☐ 1,2

b) ☐ 1,4

c) ☐ 1,3

d) ☐ 2,3

e) ☐ 3,4

212.Sual: OPEC-ə üzvdür. 1. Venesuela 2. Çili 3. Liviya 4. Rusiya

a) ☐ 1,3

b) ☐ 2,4

c) ☐ 2,3

d) ☐ 1,2

e) ☐ yalnız 1

213.Sual: Mis ixracatçısı Ölkələrinin Hökumətlərarası Şurası(SİPEC) üzvdür. 1. Avstraliya 2.
Zair 3. Peru 4. Hindistan

a) ☐ 1,2,3

b) ☐ 2,3,4

c) ☐ 1,3

d) ☐ 2,4

e) ☐ yalnız 3

214.Sual: Boksit hasilatçısı Ölkələrinin Beynəlxalq Assoisayısı (İBA) üzvdür? 1. Haiti 2. Qana
3. Yamayka 4. Boliviya

- a) ☐ 1,2,3
 - b) ☐ 2,3,4
 - c) ☐ 1,3,4
 - d) ☐ 2,3
 - e) ☐ Yalnız 4
-

215.Sual: “Bütün Amerika üçün Müəssisə” Təşəbüsü təşkilatı aid olan ölkələr 1.ABŞ 2. Kanada
3. Meksika

- a) ☐ 1,3
 - b) ☐ 1,2,3
 - c) ☐ 2,3
 - d) ☐ yalnız 1
 - e) ☐ yalnız 2
-

216.Sual: Avropa Azad Ticarət Assoisasiyası (EFTA) aid olan ölkələri? 1.İslandiya 2. Norveç
3. Belçika 4. İsveçrə

- a) ☐ 1,2,4
 - b) ☐ 1,2,3
 - c) ☐ 1,2
 - d) ☐ 2,3
 - e) ☐ 2,3,4
-

217.Sual: Avropa İqtisadi Zonasi (EEA) aid olan ölkə?

- a) ☐ Norveç
- b) ☐ Litva

- c) ☐ Azərbaycan
 - d) ☐ Ermənistan
 - e) ☐ Gürcüstan
-

218.Sual: Baltika Azad Ticarət Zonasına aid olan ölkə?

- a) ☐ **Estoniya**
 - b) ☐ Rusiya
 - c) ☐ Finlandiya
 - d) ☐ Makedoniya
 - e) ☐ hamısı
-

219.Sual: Mərkəzi Avropa Azad Ticarət Zonası (CEFTA) üzv ölkələr? 1. Avstriya 2. Polşa 3. Çexiya 4. Sloveniya

- a) ☐ **2,3,4**
 - b) ☐ 1,2,3
 - c) ☐ 2,3
 - d) ☐ 1,3,4
 - e) ☐ yalnız 1
-

220.Sual: Şimali Amerika Azad Ticarət zonası (NAFTA) üzv ölkələr 1.ABŞ 2. Kanada 3. Meksika

- a) ☐ **1,2,3**
- b) ☐ 2,3
- c) ☐ 1,3
- d) ☐ yalnız 1
- e) ☐ yalnız 3

221.Sual: Şərqi Afrika Koooperisiyasının (EAC) üzv ölkələr? 1. Keniya 2.Tanzaniya 3. Uqanda

- a) ☒ 1,2,3
- b) ☐ 1,2
- c) ☐ 2,3
- d) ☐ yalnız 3
- e) ☐ 1,3

222.Sual: İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) üzv ölkələr? 1. Azərbaycan 2. Türkiyə 3. Pakistan 4, Sinqapur

- a) ☒ 1,2,3
- b) ☐ 1,2,4
- c) ☐ 1,3
- d) ☐ 2,3,4
- e) ☐ 1,2

223.Sual: Cənubi Sakit Okean Regional Ticarət və İqtisadi Əməkdaşlıq Sazişi (SPARTECA) üzv ölkələr? 1. Fici 2. Çin 3. Tonqa 4. Avstraliya

- a) ☒ 1,3,4
- b) ☐ 1,2,3
- c) ☐ 1,3
- d) ☐ 3,4
- e) ☐ 2,3,4

224.Sual: “Bankok Sazişi” hansı ölkələr arasında imzalanmışdır?1. Çin 2. Laos 3. Şri-Lanka

- a) ☒ 1,2,3

- b) ☐ 1,2
 - c) ☐ 2,3
 - d) ☐ 1,3
 - e) ☐ yalnız 1
-

225.Sual: “Ərəb Ümumi Bazarı” gömrük birliyi dövlətləri?

- a) ☐ İordaniya
 - b) ☐ Küveyt
 - c) ☐ Oman
 - d) ☐ BƏƏ
 - e) ☐ Livan
-

226.Sual: Mərkəzi Amerika Ümümmi Bazarı (CACM) gömrük birliyi ölkələrini seçin: 1. Kosta-Rika 2. Salvador 3. Honduras

- a) ☐ 1,2,3
 - b) ☐ 1,2
 - c) ☐ 2,3
 - d) ☐ 1,3
 - e) ☐ yalnız 1
-

227.Sual: Avrasiya İqtisadi Birliyi (EAEC) üzv ölkələri? 1. Belarus 2. Qazaxıstan 3. Rusiya 4. Litva

- a) ☐ 1,2,3
- b) ☐ 1,2,3,4
- c) ☐ 2,3
- d) ☐ 3,4

e) ☐ 2,3,4

228.Sual: Şərqi Karib Dövlətlərinin Təşkilatına üzv ölkə hansıdır?

a) ☐ **Dominikan Respublikası**

b) ☐ ABŞ

c) ☐ Kanada

d) ☐ Meksika

e) ☐ Venesuela

229.Sual: Latın Amerikası İnteqrasiya Assosiasiyası (LAİA) üzv ölkələr? 1. Çili 2. Ekvador 3. Peru

a) ☐ **1,2,3**

b) ☐ 2,3

c) ☐ 1,3

d) ☐ 1,2

e) ☐ yalnız 1

230.Sual: Cənubi konusun Ümumi Bazarı (MERCORUS) üzv ölkələr?1. Argentina 2, Paraqvay 3. Uruqvay

a) ☐ **1,2,3**

b) ☐ 1,2

c) ☐ 1,3

d) ☐ 2,3

e) ☐ yalnız 2

231.Sual: Avropa Birliyinə Üzv ölkələr? 1. Avstriya 2. Kipr 3. Malta 4. İsveç

- a) ☐ 1,2,3,4
 - b) ☐ 1,2,3
 - c) ☐ 2,3,4
 - d) ☐ 3,4
 - e) ☐ 2,4
-

232.Sual: MDB üzv ölkələr? 1. Makedoniya 2. Belarus 3. Rusiya 4. Azərbaycan

- a) ☐ 2,3,4
 - b) ☐ 1,2,3,4
 - c) ☐ 2,3
 - d) ☐ 1,3
 - e) ☐ 3,4
-

233.Sual: Cənubi Şərqi Asiya ölkələrinin Assosiasiyası üzv ölkələr(ASEAN) üzv ölkələr? 1. Brunei 2. Kamboca 3. Tailand 4. Sinqapur

- a) ☐ 1,2,3,4
 - b) ☐ 2,3,4
 - c) ☐ 2,4
 - d) ☐ 1,3
 - e) ☐ yalnız 2
-

234.Sual: Ərəb Məğrib Birliyi Ölkələri Üzv Ölkələr? 1. Liviya 2. Mərakeş 3. Tunis

- a) ☐ 1,2,3
- b) ☐ 2,3
- c) ☐ 1,3

- d) ☐ 1,2
 - e) ☐ yalnız 3
-

235.Sual: Vahi Kənd Təsərrüfatı Siyasətinin neçə fundamental prinsipi var?

- a) ☐ 3
 - b) ☐ 2
 - c) ☐ 5
 - d) ☐ 6
 - e) ☐ 7
-

236.Sual: Vahid kənd Təsərrüfatı Siyasətinin fundamental prinsiplərinə aiddir? 1. Bazarın Vahidliyi 2. Maliyyə həmrəyliyi 3. Birlik ölkələrində istehsal edilən əmtəələr münasibətdə imtiyazlar.

- a) ☐ 1,2,3
 - b) ☐ 2,3
 - c) ☐ 1,3
 - d) ☐ 1,2
 - e) ☐ yalnız 1
-

237.Sual: “ MAASTRİXT” müqaviləsi ilə qarşıya qoyulan əsas vəzifə?

- a) ☐ **İqtisadi və Valyuta həmçinin siyasi birliyi**
 - b) ☐ Siyasi birlik yaratmaq
 - c) ☐ İqtisadi birlik yaratmaq
 - d) ☐ Valyuta birliyi yaratmaq
 - e) ☐ Doğru cavab yoxdur
-

238.Sual: Avropa Valyuta Birliyinin (AVROZONA) iştirakçıları? 1. Almaniya 2. Fransa 3. Lixtenşteyn 4. Niderland

- a) ☐ 1,2,4
 - b) ☐ 1,2,3,4
 - c) ☐ 2,3,4
 - d) ☐ 2,3
 - e) ☐ 3,4
-

239.Sual: Avropa Valyuta Birliyi (AVROZONA) aid olan ölkələr? 1. Belçika 2. İrlandiya 3. İtaliya

- a) ☐ 1,2,3
 - b) ☐ 2,3
 - c) ☐ 1,2
 - d) ☐ 1,3
 - e) ☐ yalnız 1
-

240.Sual: Avropa Valyuta Birliyi (AVROZONA) aid olan ölkələr? 1. Finlandiya 2. Portuqaliya 3.İspaniya

- a) ☐ 1,2,3
 - b) ☐ 2,3
 - c) ☐ 1,2
 - d) ☐ 1,3
 - e) ☐ yalnız 2
-

241.Sual: Avropa Birliyinin meqsədlərinə aiddir? 1. Avropa Xalqlarının sıx İttifaq yaratmaq 2. Beynəlxalq aləmdə birgə xarici siyasət yaratmaq 3. Ədliyyə və daxili işlər sahəsində əməkdaşlığı inkişaf etdirmək

- a) ☐ 1,2,3

- b) ☐ 2,3
 - c) ☐ 1,3
 - d) ☐ 1,2
 - e) ☐ yalnız 2
-

242.Sual: Avropa Birliyi Strukturuna Aiddir? 1. Avropa Parlamenti 2. Avropa Komissiyası 3. Avropa Məhkəməsi

- a) ☒ 1,2,3
 - b) ☐ 1,2
 - c) ☐ 2,3
 - d) ☐ 1,3
 - e) ☐ yalnız 3
-

243.Sual: Avropa Birliyinin Strukturuna Aiddir? 1. Hesablama Palatasi 2. Avropa Mərkəzi Bankı 3. İqtisadi və sosial Komitə

- a) ☒ 1,2,3
 - b) ☐ 1,2
 - c) ☐ 1,3
 - d) ☐ 2,3
 - e) ☐ yalnız 3
-

244.Sual: Nazirlər Şurasının sədrlik hansı sistemlə həyata keçirilir?

- a) ☒ Rotasiya sistemi
- b) ☐ İqtisadi sistem
- c) ☐ Siyasi sistem
- d) ☐ Psixoloji sistem

e) ☐ heç bir sistem yoxdur

245.Sual: Hesablama Palatasının neçə üzvü var?

a) ☒ 25

b) ☐ 24

c) ☐ 45

d) ☐ 20

e) ☐ 18

246.Sual: Avropa İnvestisiya Bankının neçə üzvü var?

☒ 25

☐ 36

☐ 58

☐ 20

☐ 11

247.Sual: Avropa Mərkəzi Bankının Neçə üzvü var?

a) ☒ 11

b) ☐ 12

c) ☐ 18

d) ☐ 24

e) ☐ 25

248.Sual: İqtisadi və Sosial Komitənin neçə üzvü var?

a) ☒ 222